



Əmək pensiyalarının indeksləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərar alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə - həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsinə 2024-cü il yanvarın 1-dək qeyd alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 fevral 2024-cü il

Prezident İlham Əliyevin yeni sərəncamı ilə bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırıldı

1,1 milyon pensiyaçıya şamil olunan indeksləşmə üçün illik əlavə olaraq 630 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub

Prezident İlham Əliyevin imzaladığı yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam pensiyaçıların sosial müdafiəsini gücləndirməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların növbəti davamıdır.

Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumat əsasında, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılır.

Zəfər seçkisi milli və siyasi həmrəyliyin təntənəsidir



Sabah Azərbaycanda növbədənə prezident seçkiləri keçiriləcək. Yanvarın 15-dən başlayan seçkiqabağı təşviqat bu gün səhər başa çatıb. Ümumiyyətlə, növbədənə prezident seçkiləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün əsas hərəkət və tədbirlər Mərkəzi Seçki Komissiyasının təqvim planına əsasən vaxtında həyata keçirilib və hər hansı pozuntuya qeyd alınmayıb.

Azərbaycanda demokratik və azad seçki mühiti var

Azərbaycanda seçkilərin və referendumun demokratik, ədalətli və şəffaf keçirilməsi

məsi ilə bağlı zəngin təcrübə və ənənə mövcuddur. Demokratik seçki ənənəsinin əsasını qoyulmasının tarixi isə 31 il əvvələ gedib çıxır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra respublikamızda başlanan demokratikləşmə prosesinin əsas istiqamətlərindən biri kimi demokratik seçki mühitinin də formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdir. Həmin ildən respublikamızda vüsət alan demokratik inkişafın tərkib hissəsi kimi seçki sistemi də ildən-ildə təkmilləşdirilib, bu sahədə demokratik meyarlar tam bərqərar olmuşdur.

1993-cü ildən indiyə qədər respublikamızda 6 prezident, 6 parlament, 5 bələdiyyə seçkisi baş tutmuşdur. Ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə əlavə və təkrar seçkilər də təyin olun-

muş, həmçinin konstitusiyaya islahatları ilə əlaqədar referendumlar keçirilmişdir. Hər bir seçki və referendum Azərbaycanın demokratiya yolu ilə inkişafının, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasının təəcəssümü kimi yadda qalmışdır. Hər bir seçki və bütövlükdə respublikamızdakı seçki mühiti həm ölkə ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

ABŞ-nin "Oracle Advisory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" tərəfindən Azərbaycanda seçki mühitinin dəyərləndirilməsi məqsədilə keçirilən sorğunun nəticələri də ölkəmizdə demokratik və azad seçki dəyərlərinin bərqərar olduğunu, vətəndaşların seçkilərlə bağlı fəallığını təsdiq edib.

Qardaşlıq salnaməmizə əbədi həkk olunan səhifə

Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirələrini dərin hörmət və ehtiramla yad edir, onlara Uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərinəndən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağır-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərini ilk dəqiqələrdən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarını aradan qaldırılması işlərinə və axtarış-xilasətmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkioylü hmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, özmlə və fədakarlıqla fəaliyyət göstərdilər. Dövlət və özəl qurumlarla yanaşı, kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün öləndən gələni ösişgəmədi.

Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqiyahlı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kəhrəmanmaraş vilayətində humanitar fəaliyyəti davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəciə və şərfəli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq.

Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznü gündə Azərbaycanın yanında olduğu kimi, biz də daim Türkiyənin yanındaıyıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik.

Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mötin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərfəli və daha da güclənmiş çıxacaqdır.

Bu hüznü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2024-cü il

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

Fevralın 7-də keçiriləcək növbədənə prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb.



seçki komissiyalarına təqdim olunmuşdur.

Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına paylanması prosesi

fevralın 1-də başa çatdırılıb. Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Seçicilərə məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdançıxma vəsiqəsinin verilməsi müddəti sona çatıb

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdançıxma (səsvərmə) vəsiqəsinin verilməsi müddəti başa çatıb.

AZƏRTAC "Secki-2024.az" saytına istinadla xəbər verir ki, prosesə yanvarın 14-dən başla-

nılıb və fevralın 4-dək olan müddəti əhatə edib. Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvərmə) vəsiqəsinin verilməsi səsvərmə gününə 24-3 gün qalana-dək başa çatdırılmalıdır.

AŞPA qərəzli mövqə tutub

Son üç ildə baş verən mühüm hadisələr - Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi və suverenliyini tam bərpa etməsi, yalnız ölkəmizin, xalqımızın uğuru deyil, Otuz il davam edən münaqişənin Azərbaycan dövlətinin düzgün siyasəti nəticəsində başa çatması bütövlükdə Cənubi Qafqaz üçün olduqca əhəmiyyətlidir. Çünki uzunmüddətli münaqişə ocağının söndürülməsi bütövlükdə regionda sülhün, sabitliyin bərqərar olmasına, iqtisadi inkişafa geniş şərait yaradır.

Azərbaycan heç bir təşkilatın diktəsi ilə hərəkət etmir

Azərbaycanla Ermənistan arasında münaqişənin həll olunması üçün vasitəçilik missiyasını öz üzərinə götürən Minsk qrupu 28 il ərzində heç bir iş görmədi, Ermənistanın işğalçı siyasətini aparmasına baxmayaraq, bu ölkəyə təzyiç göstərmədi. Azərbaycan BMT TŞ-nin qətnamələrinə, eləcə də beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq 2020-ci ildə torpaqlarını işğaldan azad etdi. Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan qalib dövlət olmasına baxmayaraq, Ermənistanla sülh müqaviləsini bağlamağı təklif etdi və bunun üçün beynəlxalq hüququn norma və prinsiplərinə uyğun 5 prinsip irəli sürdü. Lakin Ermənistan rəhbərliyi müxtəlif bəhanələr göstərərək sülh sazişini imzalanmasını gecikdirmək siyasətini həyata keçirdi.

AŞPA-nın məramı ilə əməlləri ziddiyyət təşkil edir

Bu təşkilat Azərbaycanın haqlı qələbəsini həzm edə bilmir. Erməniperəstlərin, islamofob və azərbaycanofob qüvvələrin oyuncağına çevrilən AŞPA-dan ədalətli qərar gözləmək absurd olardı. Bu gün haqqın və ədalətin qarşısı, dünyada sülhün bərqərar edilməsində maraqlı olan Azərbaycana qarşı belə münasibət göstərmək məqsədsizdir. Ona görə də AŞPA kimi böyük bir təşkilatın qərəzli mövqeyi vətəndaşlarımızın hiddətinə səbəb oldu.

Türkiyədə baş verən

"əsrin fəlakəti"ndən bir il ötür

Dar gündə qardaş ölkəyə ən böyük dayaq Azərbaycan oldu

Ümumilikdə zəlzələ ilə əlaqədar Azərbaycan tərəfindən qardaş Türkiyəyə ötür il fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edib. Belə ki, bu müddətdə Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım göstərilib. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar).



Avropanı etiraz dalğası bürüyür

Fransadan başlayan tətillər əksər Qərb ölkələrinə də yayılmaqdadır

Avropada fermerlərin kütləvi etirazları davam edir. Fransada başlayan tətillər Almaniya, Niderland, Polşa, İtaliya, Yunanistan, Portuqaliya və Belçikaya da yayılıb. Minlərlə nümayişçi əsas nəqliyyat yollarını bağlayıb. Fermerlərin narazılığının əsas səbəblərindən biri də gəlirlərinin aşağı olması və kənd təsərrüfatı texnikası üçün yanacaq qoyulan yüksək vergidir.

Bu arada Yunanıstanda kənd təsərrüfatı istehsalçılarının etirazları səngimir. Fevralın 1-dən 4-dək illik Beynəlxalq "Agrotika" yarmarka və sərgisinin keçirildiyi ölkənin ikinci böyük şəhəri Salonikidə yüzlərlə traktor yolları bağlayıb. Kampaniya çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçıları yola şabalıd və alma tutuları töküblər.

Prezident İlham Əliyevin yeni sərəncamı ilə bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırıldı

1,1 milyon pensiyaçıya şamil olunan indeksləşmə üçün illik əlavə olaraq 630 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub

Prezident İlham Əliyevin imzaladığı yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların növbəti davamıdır.

Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbə-sindən AZƏRTAC-a verilən məlumata görə,

həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.

Artımlar elektron sistem üzərindən avtomatik şərətdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birləşdiriləcək.

Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556

manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq verəcək.

Ümumilikdə 1,1 milyon pensiyaçıya əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.

Qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ödənilən əvvəlindən bütün növ pensiyalara şamil olunur.

Hazırkı artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) əhatə edir.

Sərəncamla təbiiq edilən indeksasiya üzrə artım 2023-cü il üzrə orta inflyasiya dərəcəsinə (8,8 faiz) üstələyir.

Eyni zamanda sərəncamla istehlak qiymətləri indeksinin ödənilən illik səviyyəsinə uyğun olaraq sigortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeyd alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54400 manata çatdırılacaq.

Bu onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalı yalnız hər ay onların əməkhaqlarından sosial sigorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır.

PENSIYALARIN İNDEKSLEŞDİRİLƏRƏK ARTIRILMASI 01.01.2024-cü ildən



Zəfər seçkisi milli və siyasi həmrəyliyin təntənəsidir

Əvvəli 1-ci sah.

Azərbaycan xalqı ölkənin yolunun düzgün olduğu qənaətinədir

Qeyd edək ki, sosioloji sorğunun əsas məqsədi prezident seçkiləri ərəfəsində əhalinin sərəncam hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsi olub. Sorğuya Azərbaycanın müxtəlif rayonlarından 3 min respondent cəlb edilib. Bunlardan 24,1 faizi Bakıdan, 8,3 faizi digər böyük şəhərlərdən, 21,3 faizi kiçik şəhər və qəsəbələrdən, qalanları isə (46,3 faiz) kəndlərdən olub. Sorğuda iştirak edənlərin 49,3 faizi (1479 nəfər) qadın, 50,7 faizi (1521 nəfər) kişi olub. Respondentlərin 36,2 faizi 18-34 yaş arası, 39 faizi 30-54 yaş arası, 24,8 faizi 55 və daha çox yaşda insanlar olub.

Sorğu vərəqindəki suallar isə "Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi", "Ölkənin hazırkı vəziyyətinə münasibət", "Əhalinin siyasi fəallıq səviyyəsi", "Ermənistan-Azərbaycan münasibəti", "Vətən müharibəsinə dəstək" kimi qruplaşdırılıb.

"Əvvəllər Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etməsiniz" sualına 34,9 faiz "Demək olar ki, hər zaman" variantını seçib. Daha 28,4 faizi "Hər zaman", 11,1 faizi isə "Çox vaxt" cavabını verib. Bu isə əhalinin seçkilərdə fəallığının göstəricisidir.

"Azərbaycanın getdiyi yolun ümumi istiqamətini necə qiymətləndirirsiniz" sualına isə seçicilərin 81,2 faizi "düzgün istiqamət" cavabını verib.

Respondentlər ərazi bütövlüyümüz uğrunda hərbi əməliyyatları dəstəkləyiblər

2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında isə Qarabağda erməni separatizminə son qoyulması dövlətçilik tariximizin ən böyük hadisələridir. Növbədənkonar seçkilər isə torpaqlarımızı azad edilməsindən sonra Azərbaycanı keçirilən ilk seçkidir. Əvvəlki seçkilərdən də fərqi odur ki, sabahkı seçkilər bütün Azərbaycan ərazilərini əhatə edir.

Bunu nəzərə alaraq sorğu təşkilatçıları hərbi əməliyyatlar barədə də respondentlərə suallar ünvanlayıblar və nəticələr onu göstərib ki, torpaqlarımızın işğaldan azad edilməsi ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir. Belə ki, respondentlərin 98,5 faizi "Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədiyinizmi" sualına müsbət cavab veriblər. Bu rəqəm xalqımızın yüksək milli ruhunu nümayiş etdirir.

"Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib" sualına respondentlərin əksəriyyəti - 72,5 faizi "müsbət" variantını seçib.

Yaşamaq üçün təhlükəsiz ölkə

Sorğunun əsas nəticələrindən biri də seçicilərin Azərbaycanı yaşamaq üçün olduqca təhlükəsiz ölkə hesab etmələridir. Belə ki, "Azərbaycanın digər qeyri-sabit ölkələrdən fərqli olaraq, regionda ən sabit ölkə olması ilə razısınız" sualına rəyi soruşulanların 85,4 faizi müsbət cavab verib.

Ümumiyyətlə, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" bu qənaətdə gəlib ki, əhali fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu, dövlətin həyata keçirdiyi marifləndirmə və məlumatlandırma işinin yüksək səviyyədə aparılmasından xəbər verir. Sorğunun nəticələri həm də onu göstərib ki, sabah keçiriləcək növbədənkonar prezident seçkilərinə hazırlıq qənaətbəxşdir.

Bütövlükdə isə ABŞ-nin "Oracle Advisory Group" təşkilatının və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"-nın keçirdiyi sorğunun mühüm nəticələrindən biri xalqımızın ümummilli məsələlərdə birliyin təsdiqidir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

"Əl Cəzirə" qəzeti Azərbaycanda keçiriləcək növbədənkonar prezident seçkilərindən yazıb

Ər-Riyadda nəşr olunan "Əl Cəzirə" qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkonar prezident seçkiləri haqqında məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə prezident seçkilərinin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna qarşı başladığı və 44 gün davam edən müharibədə Qələbəsi və ödənilən aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində işğal altında olan Xankəndində Azərbaycan Bayrağının dalğalanması kimi möhtəşəm hadisələrdən sonra təşkil edildiyi vurğulanır.

Müəllif yazır ki, prezident seçkilərində 7 namizəd, o cümlədən müxalifətin nümayəndələri iştirak edəcəklər. Müşahidəçilərin fikrincə, ölkənin ha-



zırkı Prezidentinin qalib-gəlmə ehtimalı daha yüksəkdir.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycanın hakimi Yeni Azərbaycan Partiyası seçkilərə "Qalib xalqın Qalib lideri!" şüarı ilə gedir. Fevralın 7-də keçiriləcək növbədənkonar prezident seçkilərində qalib gələcək namizədin Azərbaycanın davamlı inkişafına, müdafiə qabiliyyətinin daha da güclənməsinə, xalqın milli

birliyinin möhkəmləndirilməsinə əsaslanan yeni milli doktrina ilə yeni dövrə başlayacağı gözlənilir.

Səfir bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi prezident seçkilərinə hazırlıqla bağlı səfirliklərdə plan təqdim edib və ölkə hüdudlarından kənar yaşayayan vətəndaşların sərəncam hüququnun təmin edilməsi üçün lazımı tədbirlər görülmüşdür. Belə ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən 18 yaşına çatmış, ölkədən kənar yaşayayan, yaxud uzunmüddətli ezamiyyətdə olan vətəndaşların adlarını olduğu seçici siyahılarına hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Məqalənin sonunda vurğulanıb: "Prezident seçkiləri Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində, onun ərazi bütövlüyü və suverenliyinin təmin edildiyi şərətdə keçiriləcək".

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti Assambleyanın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirib

Serbiyanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rouso-poulosa etiraz müraciəti ünvanlayıb. AZƏRTAC müraciəti təqdim edir:

"Zati-aliləri, Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq.

Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seç-

kilərindən sonra Milli Assambleyanın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı sərəncamda iştirak edə bilməyib.

Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin degradasiyasının dərinləşməsinin bir göstəricisidir.

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyanın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi

o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz.

Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağımız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sərəncam müraciət edir.

Bilyana Pantić PİLYA,
nümayəndə heyətinin rəhbəri
Dubravka FILİPOVSKI,
Elvira KOVAKS,
Dunya Simonović BRATIĆ,
Stefan YOVANOVIĆ,
Yelena Zarić KOVAČEVIĆ,
Aleksandar MARKOVIĆ.

Azərbaycanın müdafiətəyinatlı məmurları beynəlxalq sərgidə nümayiş olunur

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən "World Defence Show-2024" Beynəlxalq Müdafiə Sərgisi fevralın 4-də işə başlayıb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

45-dən çox ölkədən 750-dən çox iştirakçı və 115 xarici nümayəndənin qatıldığı "World Defence Show-2024" sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı olan 107 adda müdafiətəyinatlı məmullar nümayiş olunur.

Açılış mərasimində iştirak edən V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının müdafiə naziri Xalid bin Salman



Əl-Saud ilə görüşərək, sərgi ilə bağlı xoş diləklərini onun diqqətinə çatdırıb. Nazir Türkiyə Respublikası, Səudiyyə Ərəbistanı Krallığı və digər ölkələrin qurumlarının stendlərində nümayiş etdirilən müdafiətəyinatlı məmullar və yeni texnologiyalar ilə tanış olub.

Səfir çərçivəsində V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Hərbi Sənaye Təşkilatının rəhbəri Əhməd Əbdüləziz Əl-Ohali ilə də görüşüb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir. Qarşılıqlı maraqlı və gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müdafiə sənayesi şirkətlərinə məxsus ən son hərbi texnologiya, avadanlıq və sistemlərin nümayiş etdirildiyi "World Defence Show-2024" sərgisi fevralın 8-i yekunlaşacaq.



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib



Fevralın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda 16 sayılı Yasamal ikinci seçki dairəsinin tərkibində dəyişikliklər edilib, həmçinin cari məsələlərə baxılıb.

Sonra çıxış edən MSK sədri Məzahir Pənahov seçki ilə bağlı bütün məsələlərin yekunlaşdığını diqqətə çatdırıb.

O, işğaldan azad edilmiş ərazilərdə səsvermə ilə bağlı məsələlərin yüksək səviyyədə təşkil edildiyini deyib.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə bağlı məsələyə aydınlıq gətirib.

Bildirib ki, əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitib, o, fevralın 7-də keçiriləcək prezident seçkisinə öz səsvermə hüququndan istifadə edə bilər.

QƏRAR № 9/35

Dairə Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq **qərara alır**:

Surxay Yusif oğlu İsmayıl 16 sayılı Yasamal ikinci Seçki Dairəsi Dairə Seçki Komissiyasının həlledici səshüquqlu üzvü təyin edilsin.

Sədr **Məzahir Pənahov**
Katib **Arifə Muxtarova**
Katib **Mikayıl Rəhimov**

05.02.2024

MSK sədri: "Ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib"

Seçicilərimizin sayı 6 milyondan artıqdır. Onlar 6537 məntəqədə səs verəcəklər. Bütün məntəqələr lazımi avadanlıqlarla təchiz olunub. Seçicilərimizin rahat şəraitdə səs vermələri üçün bütün şəraiti yaratmışıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay ilə görüşündə söyləyib. MSK sədri ümumilikdə 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini deyib. O, hər məntəqədə 13-14 nəfər müşahidəçinin düşdüyünü də diqqətə çatdırıb.

Məzahir Pənahov, həmçinin deyib ki, Azərbaycanda keçirilən seçkilərdə bir çox beynəlxalq təsisatlar, o cümlədən ATƏT təmsil olunur.

Sergey LEBEDEV: "MDB Müşahidə Missiyası Qarabağda və Şərqi Zəngəzurda da prezident seçkilərini izləyəcək"

"MDB müşahidə missiyası Qarabağda və Şərqi Zəngəzurda da prezident seçkilərini izləyəcək. Ötən həftələr ərzində missiya qərargahının rəhbərliyi ilə 8 müşahidəçi Azərbaycanın regionlarına səfər edib, dairə seçki komissiyalarının fəaliyyəti, seçki məntəqələrinin yaradılması ilə tanış olublar".

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev deyib.

Baş katib qeyd edib ki, müşahidə missiyası Azərbaycanda seçkiləri müşahidə etmək üçün yanvarın 17-dən etibarən fəaliyyət göstərir.

"Biz Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası ilə sıx əməkdaşlıq edirik. Həmçinin seçkilərin təşkili üçün məsul olan digər qurumlarla da birgə çalışırıq. Dəvətə görə təşəkkür edirik. Biz bu etimadın davamlı olmasını səmimi qəlbənd arzulayırıq. Bu, böyük şərəf və məsuliyyətdir. Bizdən seçkilərə dair obyektiv qiymətləndirilmə gözlənilir. Biz, ilk növbədə, beynəlxalq normaları və tələbləri deyil, ölkənin qanunvericiliyini əsas götürürük, çünki buna mütləq riayət edilməlidir. Məsələn, ABŞ-da seçki hüququ və seçki qanunları tamamilə fərqlidir, Avropa İttifaqı ölkələrində digər formada, hər ölkənin öz xüsusiyyətləri var. Bu səbəbdən biz MDB məkanının qanunlarını ödə rəhbər tuturuq. Müşahidələrimiz əsasən hazırlıq prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir", - deyə S.Lebedev vurğulayıb.

Məzahir PƏNAHOV: "Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb"

"Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MDB-nin Baş katibi Sergey Lebedev ilə görüş zamanı söyləyib. MSK-nın sədri bildirib ki, ölkəmizdəki seçkiləri müşahidə etmək üçün 790 beynəlxalq müşahidəçi

qeydiyyatdan keçib. Baş katibə seçkilərə hazırlıq işləri barədə məlumat verən M. Pənahov diqqətə çatdırıb ki, ilk dəfə olaraq seçkilər Azərbaycanda bütün ölkə ərazisini əhatə edəcək. O diqqətə çatdırıb ki, 3 təşkilat seçkilərdə "exit-poll" keçirmək üçün mürciət edib, onlardan biri ABŞ-nin "Oracle Advisory Group" təşkilatıdır. MSK sədri, həmçinin məlumat kitabçalarını hazırladığını, səsvermə günü Ali Məhkəmə, Ombudsman Aparatı və digər qurumların prosese cəlb olunduğunu vurğulayıb.

MDB-nin Baş katibi: "Azərbaycanda seçkilərə hazırlıq planlı şəkildə aparılır"

"Rusiya Azərbaycanın qonşusudur və biz buraya dost kimi, xoş niyyətlə gəlmişik. Bu il Rusiyada da prezident seçkiləri keçiriləcək. Azərbaycanda olduğu kimi, ölkəmizdə də seçkilərə ciddi hazırlıq gedir".

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında MDB-nin Baş katibi Sergey Lebedev deyib. Rəhbərlik etdiyi missiyanın ümumi hədəflərinin olduğunu vurğulayan Baş katib

bildirib: "Biz seçkilərin yüksək səviyyədə keçirilməsi üçün olimpidən gələni edəcəyik. Seçkiəbağı hazırlıq prosesi o təəssüratı yaradır ki, təşkilatlılıq yüksək səviyyədədir, hər şey planlı şəkildə, ən əsası isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun formada aparılır. S.Lebedev seçkilərdən dərhal sonra yığılıb müzakirə aparacağını və mətbuat konfransı keçirəcəklərini də diqqətə çatdırıb.

MDB-nin Baş katibi: "Məqsədimiz növbədənə prezident seçkilərinin şəffaf keçirilməsinin təmin olunmasıdır"

"Məqsədimiz Azərbaycanda növbədənə prezident seçkilərinin şəffaf keçirilməsinin təmin olunmasıdır.

Bizim prinsiplərimiz dəyişməyib. Hələ ki, hər şey öz qaydasında gedir, heç bir şikayət daxil olmayıb. Tezliklə regionda sülhün, sabitliyin tam təmin olunmasını arzu edirik. Azərbaycan ilə Ermənistan arasında münasibətlərdə normalaşma mütləqdir. Bu, hamımız üçün yaxşıdır".

AZƏRTAC xəbər verir ki, MDB-nin Baş katibi Sergey Lebedev bu fikirləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşdə söyləyib.

MDB-nin Baş katibi vurğulayıb ki, insanların rifahı və inkişafı naminə razılığa gəlinməsi, sülhün ödə edilməsi mütləqdir. "Biz müşahidəçi kimi öz işimizi görəcəyik. Komandamızda 160-dan çox müşahidəçi yer alıb. Onlar peşəkar insanlardır və öz işlərini yaxşı bilirlər", - deyə o əlavə edib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MDB müşahidə missiyasının üzvləri ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev, MDB katibliyinin rəhbəri Sergey Burutin, qurumun müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Kozyak və Mətbuat xidmətinin rəhbəri Svetlana Malinina ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri MDB müşahidə missiyasının üzvlərinə Azərbaycanda seçki prosesi barədə məlumat verib.

O bildirib ki, seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq.

M.Pənahov diqqətə çatdırıb ki, Azərbaycanda ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Həmçinin 3



təşkilat seçkilərdə "exit-poll" keçirmək üçün mürciət edib, onlardan biri ABŞ-nin "Oracle Advisory Group" təşkilatıdır.

MDB-nin Baş katibi Sergey Lebedev isə bildirib ki, onların məqsədləri növbədənə prezident seçkilərinin şəffaf keçirilməsinin təmin olunmasıdır.

"Hələ ki, hər şey öz qaydasında gedir, bizə heç bir şikayət daxil olmayıb. Müşahidəçi kimi öz işimizi görəcəyik. Komandamızda 160-dan çox müşahidəçi yer alıb. Onlar peşəkar insanlardır və öz işlərini yaxşı bilirlər", - deyə S.Lebedev qeyd edib.

MDB PA-nın nümayəndə heyəti növbədənə prezident seçkilərinə hazırlıq prosesi barədə məlumatlandırılıb



Fevralın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənə prezident seçkilərinin izləmək üçün Azərbaycanın Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlament Senatının sədr müavini, MDB PA beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov budofəki seçkilərin, xüsusilə prezident seçkilərinin Azərbaycanın bütün ərazilərini əhatə etməsi ilə əlaqədar olduğunu deyib.

M.Pənahov qonaqlara seçicilərin, müşahidəçilərin sayı, bülletenlərin çapı və digər məsələlər barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmək üçün ölkəmizə gəldiyini deyib. Bildirib ki, seçkilərə hazırlıq Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs vermə bilmələri üçün hətərfəli şərait yaradılıb.

MSK sədri Azərbaycanın MDB-nin üzv dövlətləri ilə sıx əlaqələrinin olduğunu qeyd edib.

MDB PA-nın müşahidə missiyasının rəhbəri Jakip Asanov prezident seçkilərdə Azərbaycan xalqına və dövlətinə uğurlar arzulayıb. Missiya rəhbəri seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun, beynəlxalq standartlar çərçivəsində aparılacağına inandığını deyib. Vurğulayıb ki, onlar Azərbaycan xalqının düzgün seçim edəcəyinə və ölkənin tərəqqisi, rifahı üçün layiqli namizədə səs verəcəklərinə əmindir.

O, seçkilərə hazırlığın yüksək səviyyədə təşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu vurğulayıb.

MDB Parlamentlararası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Azərbaycanda olmaqdan, seçkiləri izləməkdən məmnunluğunu ifadə edərək, fevralın 7-də keçiriləcək prezident seçkilərinin yüksək səviyyədə təşkil üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qazaxıstanlı həmkarı ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov ölkədə seçki prosesinə hazırlıq barədə məlumat verib. Qeyd edib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq.

Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov çıxışında prezident seçkilərinin böyük məsuliyyət olduğunu qeyd edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığa, dostluğa böyük önəm verdiyini diqqətə



çatdırıb. Ölkəmizə 6 müşahidəçi ilə gəldiklərini deyən qazaxıstanlı qonaq Azərbaycanın işğaldan azad olmuş ərazilərdə seçkiləri müşahidə edəcəklərini söyləyib.

Seçkilərin uğurla və şəffaf keçiriləcəyini arzuladıklarını deyən N.Abdirov hər şeyin yüksək səviyyədə olacağına inandığını vurğulayıb.



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



MSK-da İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib



Növbədənəkar prezident seçkilərini izləmək üçün Azərbaycana gələn İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndə heyəti fevralın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) olub.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov İƏT-in nümayəndə heyətinin rəhbəri, qurumun Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay ilə görüşdə seçki prosesi

barədə məlumat verib. Bildirib ki, Azərbaycanda seçkilərin sayı altı milyondan çoxdur və onlar 6537 məntəqədə səs verəcəklər. O, bütün məntəqələrin lazımı şəkildə təchiz olunduğunu və səsvermə üçün bütün şəraitin yaradıldığını deyib.

MSK sədri ümumilikdə 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini, hər məntəqəyə 13-14 nəfər müşahidəçinin düşdüyünü diqqətə çatdırıb.

O, Azərbaycanda keçirilən seçkilərdə bir çox beynəlxalq təsisatın və dünyanın nüfuzlu media subyektlərinin nümayəndələrinin iştirak etdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, seçkilərlə bağlı geniş spektrdə maarifləndirilmə tədbirləri keçirilir.

İƏT-in nümayəndə heyətinin rəhbəri Yousef Aldobeay Azərbaycanda olmaqdan və prezident seçkilərində iştirak etməkdən məmnunluğunu ifadə edib. O deyib ki, Azərbaycan

İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilata üzv ölkələr demokratiyanı bütünlüklə dəstəkləyirlər. Seçkilərdə yüksək texnologiyaların istifadəsi Azərbaycanda seçkilərin şəffaf şəkildə keçiriləcəyini göstərir.

Nümayəndə heyətinin rəhbəri Azərbaycanda prezident seçkilərinin uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Monteneqro Mərkəzi Seçki Komissiyasının sədri növbədənəkar prezident seçkilərinə hazırlıq işləri barədə məlumatlandırılıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Monteneqrodan olan həmkarı Nikola Mugosa ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK sədri qonağa fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənəkar prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri barədə ətraflı məlumat verib.

Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının bütün prosesini nəzarətdə saxladığını diqqətə çatdırıb. Bildirib ki, MSK tərəfindən seçki bülletenləri çap olunaraq dairə seçki komissiyalarına (DSK) paylanıb və onların sayı altı milyondan çoxdur. O, seçkiləri izləmək üçün 90 mindən artıq yerli, 790 beynəlxalq müşahidəçinin akkreditasiyadan keçdiyini diqqətə çatdırıb.

MSK sədri hazırlıq prosesinin Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada aparıldığını qeyd edib.



Bildirilib ki, seçkilərlə əlaqədar "Seçki-2024" Müstəqil Media Mərkəzi fəaliyyət göstərir. Həmçinin dünyanın aparıcı media qurumları "Associated Press", "BBC", "Al Jazeera", "Kyodo" kimi agentliklər də daxil olmaqla, ümumilikdə 34 nüfuzlu media qurumu seç-

kiləri işıqlandıracaq. Seçkiləri müşahidə etmək üçün Azərbaycana dəvətə görə təşəkkürünü bildiren Monteneqro Mərkəzi Seçki Komissiyasının sədri Nikola Mugosa ölkəmizdə seçkilərin şəffaf və ədalətli keçirilməsi işində uğurlar arzu edib. Seçkilərin elektron for-

mada keçirilməsi təcrübəsindən danışan N.Mugosa hər informasiyanın peşəkarcılıqla işlənməsinin vacibliyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Ukrayna və Maldiv MSK-larının üzvlərinə seçki prosesi barədə məlumat verilib



Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 5-də Maldiv və Ukrayna Mərkəzi Seçki komissiyalarının üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, MSK sədri çixışında işğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçkilərin keçiriləcəyini diqqətə çatdırıb.

M.Pənahov, eyni zamanda ölkədə 6 milyondan çox vətəndaşın seçkilərdə iştirak edəcəyini vurğulayıb. O, prezident seçkilərində 7 namizədin mübarizə aparacağını bildirib. Eyni zamanda qeyd edilib

ki, seçkilərlə bağlı yaradılan məntəqələrdə 1000 veb-kamera quraşdırılıb. Bu, bütün ölkə ərazisini əhatə edir və səsvermənin gedişini xaricdən də izləmək mümkün olacaq. MSK sədri seçkiləri müşahidə etmək üçün 90 mindən çox müşahidəçinin qeydiyyatdan keçdiyini vurğulayıb.

Maldiv Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini İsmail Habeeb Abdul Azərbaycanda seçki prosesini müşahidə etməkdən məmnun olduqlarını bildirib. O, səsvermənin gedişinin veb-kameralar vasitəsilə izlənilməsinin çox bö-

yük nailiyyət olduğunu qeyd edib. Bildirib ki, seçki prosesi, xüsusilə prezident seçkiləri çox çətin prosesdir və bu prosesdə təcrübə mübadiləsi mütləqdir.

Ukrayna Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Andrii Hevko seçkiləri izləmək üçün onlara yaradılan imkana görə təşəkkürünü ifadə edib. Təcrübələrdən öyrənməyin əhəmiyyətini vurğulayan ukraynalı qonaq seçki prosesində qanunvericiliyin tələblərinə riayət edilməsinin, şəffaflığın təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

Gürcüstan nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub



Fevralın 7-də keçiriləcək növbədənəkar prezidenti seçkilərini izləmək üçün Azərbaycanda səfərdə olan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvili ilə görüşüb. Nümayəndə heyəti fevralın 5-də Mərkəzi Seçki Komissiyasında olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK)

sədri Məzahir Pənahov ilə keçirilən görüşdə ölkəmizdə prezident seçkilərinin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu qeyd edilib. Vurğulanıb ki, iki ölkənin münasibətləri, eyni zamanda ali seçki qurumları arasında da sıx əməkdaşlığın yaranmasına səbəb olub.

M.Pənahov qarşılıqlı münasibətlərin və təcrübə mübadiləsinin seçki sisteminin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

O qeyd edib ki, seçkilərin seçki məntəqələrinə gələrkən öz iradələrini azad və sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.

Gürcüstan nümayəndə heyətinin rəhbəri Giorgi Kalandarişvili seçki prosesində şəffaflığın xüsusi önəm daşdığını qeyd edib, bu sahədə təcrübə mübadiləsinin vacibliyindən danışıb. Qonaq əmin olduğunu bildirib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçiriləcək.

Ombudsman işğaldan azad edilmiş ərazilərdə seçki məntəqələrində yaradılmış vəziyyətlə tanış olub



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə növbədənəkar prezident seçkiləri ərəfəsində silsilə maarifləndirmə tədbirləri davam etdirilir. "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda keçirilən tədbirlər Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda təşkil olunub.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilə ki, tədbirlərin davamı kimi növbədənəkar prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmini də daxil olmaqla, seçki prosesi ilə

bağlı ümumi vəziyyətin araşdırılması üçün ölkəmizin işğaldan azad edilmiş ərazilərində insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva tərəfindən müşahidələr həyata keçirilib.

Xankəndi, Şuşa və Laçında yeni yaradılmış seçki məntəqələrində aparılmış müşahidələr zamanı müvəkkil növbədənəkar prezident seçkilərinə hazırlıq prosesi ilə yaxından tanış olub, məntəqələrdə seçici siyahılarına baxış keçirib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən tədbirlər, seçki hüququnun təmini istiqamətində görülən işlərlə maraqlanıb.

Ombudsman öz doğma torpaqlarına geri qayıtmış vətəndaşlarla da görüşüb, seçki prosesi, seçkilərin hüquqları, vəzi-

fələri və digər məsələlər barədə müzakirələr aparıb.

İşğaldan azad edilmiş ərazilərimizdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımı şəraitin yaradıldığı müşahidə olunub.

Sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət daşıyan prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda keçiriləcək. Belə ki, həmin ərazilərdə bərpə-quruculuq işlərinə cəlb olunmuş, habelə öz doğma yurdlarına qayıtmış şəxslərin seçki hüququnun təmini məqsədilə 26 seçki məntəqəsi yaradılıb.



7 FEVRAL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR

Baş prokuror
MDB PA-nın Müşahidə
Missiyası ilə görüşüb

Fevralın 5-də Baş prokuror Kamran Əliyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və digər rəsmi şəxslərin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son 20 il ərzində aparılan genişmiqyaslı islahatların ölkəmizin bugünkü dinamik inkişafının nəticəsi olduğunu bildirdi.

7 fevral tarixində növbədənəkar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin tarixdə ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcəyini və xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Baş prokuror, seçkilərin azad və demokratik şəraitdə baş tutması, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlər, seçki qanunvericiliyinə riayət olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.

Jakip Asanov, Dmitri Kobitski və digər rəsmi qonaqlar müşahidə missiyasının ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə reallaşması üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının əməyini yüksək qiymətləndiriblər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cəbrayılın işğaldan
azad olunan ərazilərdə
4 seçki məntəqəsi yaradılıb

Respublikanın hər yerində olduğu kimi, Cəbrayıl da seçkilərə hazırlıq işləri başa çatıb. Cəbrayılın işğaldan azad olunan ərazilərdə 4 seçki məntəqəsi yaradılıb və 3480 seçici qeydə alınıb.

120 sayılı Cəbrayıl-Qubadlı seçki dairəsi dairə seçki komissiyasının sədri Musa Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, dairə üzrə ümumilikdə, 83 seçki məntəqəsi var və 56439 seçici qeydə



alınıb. Seçki məntəqələrindən 4-ü işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərəcək. Belə ki, 1184 nəfər Cəbrayıl şəhəri ərazisindəki 80 sayılı seçki məntəqəsində, 1382 seçici 83 sayılı seçki məntəqəsində, 419 seçici rayonun Soltanlı kəndi ərazisində Araz Vadisi İqtisadi Zonasında 81 sayılı seçki məntəqəsində, 495 nəfər isə rayonun Daşkəsən kəndi ərazisindəki 82 sayılı seçki məntəqəsində səs verə biləcək. Qeyd edək ki, seçicilər işğaldan azad olunan ərazilərdə çalışınlardır.

Dairə üzrə 11 məntəqə Biləsuvar rayonu ərazisindəki məcburi köçkün şəhərciyində, bir seçki məntəqəsi Cəbrayıl rayonu Cocuq Mərcaanlı kəndi ərazisində, qalan seçki məntəqələri isə respublikanın 54 rayon və şəhər ərazisində yerləşir. İşğaldan azad olunan ərazilərdəki seçki məntəqələri də daxil olmaqla, dairə üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb.

Seçkilərə hazırlıq tam başa çatıb

Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda fevralın 7-də prezident seçkiləri keçiriləcək. İşğalçılar tərəfindən bütün hüquqları pozulub yurdundan didərgin salınmış insanlar da ilk dəfə olaraq öz köndülərində, illərlə həsrətində olduqları torpaqlarda seçki məntəqələrinə gedib müstəqil surətdə istədikləri namizədə səs verəcəklər. İşğaldan azad olunmuş Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndidə vətəndaşlarımız öz seçki hüquqlarından istifadə edəcəklər.

Artıq seçkilərə hazırlıq başa çatıb. Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımı texniki vasitə və metodiki vəsaitlərlə, yağınlı təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinetləri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımı avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçkilərin şəffaflığının təmin edilməsində veb-kameraların quraşdırılmasının müstəsna əhəmiyyəti var.

Artıq 16 ildir ki, səsvermə günü seçki məntəqələrində prosesləri internet üzərindən hamı üçün açıq platformada canlı müşahidə etmək mümkündür. Seçki məntəqələrinə gətirəndə gün ərzində əvvəldən-axıradək fasiləsiz müşahidə imkanı verən veb-kameralardan istifadə təcrübəsi prezident seçkilərində də davam etdiriləcək. Hazırda bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Coxsaylı yerli və beynəlxalq müşahidəçilər, media mənsubları və müxtəlif



aşkarlıq institutları seçki kampaniyasında heç bir maneə olmadan, azad və sərbəst şəkildə iştirak edə biləcəklər. Seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərinin effektiv tətbiq olunması səsvermə günü seçki məntəqələrindəki prosesləri əvvəldən-axıradək fasiləsiz izləməyi, arası kəsilmədən, dolğun və əhatəli müşahidə aparmağı və beləliklə, şəffaflığın daha böyük miqyasda gerçəkləşdirilməsini tam təmin edəcək.

Səsvermə günü seçki məntəqələrində proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün veb-kameraların tənzimlənməsi və digər texniki parametrlərin gücləndirilməsi diqqət mərkəzində saxlanaraq daha da təkmilləşdirilib. Belə ki, veb-kameraların müşahidə sistemi tam yenilənərək yeni nesil müşahidə sistemi tətbiq olunub və əvvəlki illərdəkindən 2 dəfə daha yüksək görüntü effektivinə, optimal şəbəkə utilizasiyasına, avtofokusslama və s. kimi mühüm xüsusiyyətlərə malik ka-

mərəlar quraşdırılıb. Həm müşahidə sisteminin avadanlığı və program təminatı baxımından komponentləri, həm də səsvermə günü seçki məntəqələrindəki prosesləri canlı izləmək üçün nəzərdə tutulan internet şəhəfi tam şəkildə yenilənib. Sözügedən veb-kameralar istər ölkə daxilində, istərsə də xaricdəki internet istifadəçilərinə səsvermə günü Mərkəzi Seçki Komissiyasının rəsmi internet sahifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, seçki məntəqəsindəki bütün prosesləri - səsvermə, səsərlərin sayılması və nəticələrin müəyyənləşdirilməsini fasiləsiz müşahidə etmək imkanı yaradacaq.

Artıq 6 milyon 524 min 203 seçki bülleteni MSK tərəfindən ünvanlarına çatdırılıb. Məntəqələr seçicilərinə gözləyirlər. Səsvermənin nəticələrindən asılı olmayaraq seçkinin bir qalibi var: Azərbaycan xalqı. Səsvermə hüququ olan Azərbaycan vətəndaşları fevralın 7-də zəfərin nəticəsi olan sülhə, sabitliyə səs verəcəklər.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Ağdam şəhəri növbədənəkar
prezident seçkilərinə hazırdır

Fevralın 7-nə təyin edilmiş növbədənəkar prezident seçkiləri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 sayılı seçki dairəsinin üç məntəqəsində keçiriləcək. 57 sayılı məntəqə Ağdam Konfrans Mərkəzində, 58 sayılı məntəqə "Azərənəri" ASC-nin binasında, 59 sayılı məntəqə isə Kəngərli kəndində təşkil edilib.

AZƏRTAC seçkiyə hazırlığın vəziyyəti ilə tanış olmaq üçün 57 sayılı seçki məntəqəsinə baş çəkib, məntəqə seçki komissiyasının fəaliyyəti ilə maraqlanıb.

Məntəqə seçki komissiyasının sədri Arzu Rəhimova bildirdi ki, məntəqədə səsverməyə hazırlıq prosesi tam başa çatıb. 57 sayılı məntəqə üzrə 1414 seçici qeydiyyatda alınıb. Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz səsərlərini sərbəst şəkildə vermələri üçün kabinetlər qoyulub. Seçki məntəqəsində katib və üzvlər, habelə müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Hər bir seçiciyə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlər paylanıb.

"Biz çox qürurluq ki, torpaqlarımız işğaldan azad edilib və bu ərazilərdə 30 ildən sonra ilk dəfə seçkilər keçiriləcək. Bu, Azərbaycan üçün, xalqımız üçün tarixi hadisədir və biz də bu mühüm hadisənin iştirakçıları və şahidləriyik", - deyərək məntəqə seçki komissiyasının sədri bildirdi.

Ağdam şəhərində təşkil edilmiş seçki məntəqələrində səs verəcək seçicilər də səsverməyə böyük ruh yüksəkliyi ilə gedəcəklərini bildirirlər. Ağdam Muğam Mərkəzinin tikintisində çalışan mühəndis Rəşad Qasımov deyib: "Çox fəxr edirik ki, işğaldan azad olunan ərazilərin yenidən qurulmasında mühəndis kimi mənim də əməyim var. Həm də ona görə sevinirik ki, bir neçə gündən sonra keçiriləcək prezident seçkilərində Ağdam şəhərində təşkil edilən seçki məntəqəsində səs verəcəyik. Tikintidə çalışan hər bir kəs səsvermədə böyük həvəslə iştirak edəcək. Allah dövlətimizi hər zaman qüdrətli eləsin".

Xankəndi şəhərində prezident seçkilərinə hazırlıq yekunlaşıb

Xankəndi şəhərində bu il fevralın 7-nə təyin edilmiş növbədənəkar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq işləri yekunlaşıb.

122 sayılı Xankəndi seçki dairəsinin Xankəndi şəhərində yaradılmış 14 sayılı seçki məntəqəsinin sədri İmran Mirzəyev AZƏRTAC-a bildirdi ki, seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinetlər qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermə-



lərini sərbəst şəkildə bildirmələri üçün kabinetlər qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermə-



nin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi başa çatdırılıb. Seçki məntəqəsinə bülletenlər gətirilib. Məntəqə prezident seçkilərinin keçirilməsi üçün tam hazırdır.

"Tarixi günlər yaşayırıq. İşğaldan azad edilmiş ərazilərdə seçkilər keçirilməsi, seçki məntəqələrindən birinin də Xankəndi şəhərində yaradılması olduqca qiürürvericidir. Xankəndili olaraq iqlat sevinci hissi keçirirəm", - deyərək məntəqə seçki komissiyasının sədri bildirdi.

Məntəqələr seçiciləri gözləyir

Sabah növbədənəkar prezident seçkiləridir. İki ay öncə başlayan seçki kampaniyası artıq başa çatıb. Hər yerdə olduğu kimi, 69 sayılı Biləsuvar Seçki Dairəsinə daxil olan 46 məntəqənin hər biri seçkilərə tam hazırdır.

53 min 500 nəfərin sərbəst, şəffaf, demokratik şəraitdə səs verməsi üçün məntəqələrdə bütün tədbirlər həyata keçirilmişdir. Seçkilərə paylanmış bildiriş vəraqələrində onların hansı ünvanda yerləşən məntəqədə səs verəcəyi göstərilmişdir.

Rayon mərkəzindəki 4 sayılı məntəqənin sədri Zəmir Cavadovla söhbət zamanı məlum oldu ki, burada səs verəcək seçicilərin sayı 1141 nəfərdir. Elə ilk baxışdan məntəqədə hazırlıq işlərinin yüksək səviyyədə olduğu nəzərə çarpır. Məntəqədə 12 müşahidəçi seçkilərin gedişini izləyəcək. Onlar üçün ayrıca yer ayrılmışdır. Öyrəndik ki, 3 seçici xəstəliyi ilə əlaqədar məntəqəyə gələ bilməyəcək. Məntəqə üzvü müşahidəçi ilə birlikdə onların yaşadığı ünvanlara gedib səsvermələrini təmin edəcək. Məntəqə telefonlaşdırılıb, alternativ enerji mənbəyi kimi generator, sənədlərin qorunması üçün seyf, yanğına qarşı balon və s. ilə təmin olunub.

69 sayılı Biləsuvar DSK-nın sədri Əzizağa Hotomov dedi ki, səsvermə günü dairə üzrə



619 müşahidəçi seçkinin gedişini izləyəcək. Bundan əlavə, 10 məntəqədə veb-kamera quraşdırılmışdır. Dairə üzrə 18 yaş tam olan 118 nəfər ilk dəfə səsvermədə iştirak edəcək. Yaşı 100-dən çox olan seçicilərin sayı isə 3 nəfərdir. Onlar rayonun Ağayrı kənd sakini 103 yaşlı Kübra Kazımova, Amankənd kənd sakini 102 yaşlı Balış Əliyeva və 101 yaşlı Ovcuborə kənd sakini Xədico Cavadovdır.

S.CAVADOV,
"Azərbaycan"

113 sayılı Qax-Şəki seçki dairəsi üzrə
2732 seçici ilk dəfə səs verəcək

Fevralın 7-nə təyin edilmiş növbədənəkar Azərbaycan Respublikası Prezidentinin seçkilərinə sayılı günlər qalıb. Respublikamızın hər yerində olduğu kimi, 113 sayılı Qax-Şəki seçki dairəsinin məntəqə seçki komissiyalarında da ölkəmizin ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət daşıyan bu məsul kampaniyaya hazırlıq işləri müxtəkil qaydada başa çatıb. Bütün seçki məntəqələri səsvermə gününə tam hazır vəziyyətə gətirilib.

AZƏRTAC seçki məntəqələrinin hazırlıq vəziyyəti ilə tanış olmaq üçün dairənin bir neçə seçki məntəqəsinə baş çəkib, məntəqə seçki komissiyalarının fəaliyyəti ilə maraqlanıb. Dairə seçki komissiyasından bildirilib ki, dairənin tərkibinə daxil olan 72 seçki məntəqəsinin 59-u Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 54 min 330 seçici qeydə alınıb. Onlardan 2732 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 937 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə qeydə alınan ən yaşlı seçici isə Qax rayonunun Əlibaylı kəndində yerləşən 46 yaşlı seçki məntəqəsində səs verəcək 98 yaşlı Barışavli Vera Kostayevnadır. Bütün seçki məntəqələri lazımı avadanlıqla, rabitə və digər texniki vasitələrlə təmin edilib. Səsvermənin gedişini izləmək üçün 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. İndiyədək



960 yerli müşahidəçi dairədə qeydiyyatdan keçib, 620 seçiciyə qeydiyyatdançıxma vəsiqəsi verilib.

Dairənin tərkibində olan 1 sayılı seçki məntəqəsi şəhər 1 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqədə prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb. Məntəqə seçki komissiyasının sədri Torano Əhmədova AZƏRTAC-a bildirdi ki, məntəqə üzrə 935 seçici qeydə alınıb. Onlardan 40 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdü Alakulayvili İlsako Nikolayevičdir.

Dairənin tərkibindəki 9 sayılı seçki məntəqəsində də prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə Qax şəhərindəki 4 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Firudin Mustafayevin məlumatına görə, məntəqə üzrə 1210 seçici qeydə alınıb. Onlardan 24 nəfəri seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 16 nəfərinin yaşı 80-dən yuxarıdır. Məntəqə üzrə yaşlı və səhhiyyə problemləri olan seçicilərin də siyahısı çıxarılıb. Müraciət olunarsa, onların evlərinə dəyişən seçki qutusu göndəriləcək. Məntəqə üzrə ən yaşlı seçici isə 1935-ci il təvəllüdü Şahmalıyeva Fətmat Xəlil qızıdır.

Seçkilərdən seçkilərə

İndi yollarımız Qarabağ və Şərqi Zəngəzürdə kəşifir

Tarixi ədalət şanlı Zəfərlə bərpa edildikdən sonra işğaldan azad olmuş ərazilərdə üç ildir bərpa-quruculuq işləri aparılır. 30 illik bir zaman kəsiyində dağıdılmış yollardan, vıran edilmiş ərazilərdən erməni vandallarının izləri silinir. Yeni yol-nəqliyyat infrastrukturunu yaradırlar, yarımstansiyalar inşa olunur, hava limanları və yaşayış evləri tikilir, infrastruktur yaradırlar.

30 il işğaldan qalmış Qarabağ və Şərqi Zəngəzürün dağıdılmış, baxımsız qalmış yolları da "azadlığa" çıxıb. Və bu "azadlıq"dan istifadə edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) "qollarını çırmalayıb" işə başlayıb. Özü də döyüşlər başa çatmamış. Hələ hərbi əməliyyatların davam etdiyi günlərdə ilk azad edilmiş yaşayış məntəqəsi olan Suqovuşan qəsəbəsinə gedən yolun yenidənqurulması gündəmə gəlmişdi. Amma sözsüz ki, Qarabağda həyata keçirilən ən mühüm işlərə yol və ən böyük infrastruktur layihələrindən biri də Zəfər yoludur. 2020-ci il noyabrın 16-da təməli qoyulan və uzunluğu 101,5 kilometr olan həmin yol cəmi bir il sonra 2021-ci il noyabrın 7-də istifadəyə verildi. Şəhidlərin Şuşaya doğru açdığı ciğirlər və olduqca mürəkkəb relyef üzərində salınan Zəfər yolu çəkilişinin çətinlikləri baxımından sözün bütün mənalarında qəhrəmanlıqdır. Regionda analoqu olmayan bu layihənin az vaxtda icra olunması Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı bütün dünyaya göstərdi. Ardınca 2023-cü ildə Suqovuşan-Sərsəng su anbarı-Qozlu-körpü-Kəlbəcər (80 kilometr), Ağdərə-Ağdam (35,5 kilometr), Bərdə-Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgoran qəsəbəsi ilə birləşdirən 18 kilometrlik hissəsinin və Şuşa-Laçın (41 kilometr) avtomobil yollarının yenidən qurulmasına başlanıldı. Bununla Suqovuşandan baş-



layan və Zəfər yolu ilə davam etdirilən yol tikintisi azad olmuş ərazilərdə bütünlüklə əhatə etdi. Ötən üç ildə görülən işlər deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzürdə çox böyük yol infrastrukturunu yaradırlar. 2022-ci ilin oktyabr ayında Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin, 2023-cü ilin may ayında 8,2 kilometrlik hissəsinin açılışı oldu. Uzunluğu 39,2 kilometr olan bu yol Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Üstəlik, Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla həmin rayonların 20-yə yaxın yaşayış məntəqəsinə əhatə edir. Bu il isə AAYDA tərəfindən Ağdam-Əsgoran-Xocalı-Xankəndi-Şuşa (34 kilometr), Tərtər-Ağ-

dərə (24,2 kilometr) və Füzuli-Xocavənd-Ağdam (55,7 kilometr) avtomobil yollarının yenidən qurulmasına start verəcəyi planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzür iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturunu layihələrinin icrası 2023-cü ildə də davam edib. AAYDA ötən il hədəfə aldığı 7 yol layihəsinin icrasını başa çatdırıb. Bu çərçivədə ötən il ərzində tikintisi aparılan 66,4 kilometrlik 39 avtomobil tunelinin 18-də (ümumi uzunluğu 47,9 kilometr) qazma işləri başa çatıb ki, bu da görülən işlərin 72,1 faizini təşkil edir. 2023-cü ildə həmçinin işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşıb. Ötən il mayın 5-

də isə 12 kilometrlik Füzuli-Hadrut, dekabrın 24-də isə 44,5 kilometrlik birinci dərəcəli Bərdə-Ağdam yolunun açılışı olub. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 2026-cı ilə qədər 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur. Maraqlı və yerinə düşən bir fakt barədə: Azərbaycan ilk şose yolu 1850-ci ildə inşa edilmiş və həmin yol o zaman Abdalyar adlanan yaşayış məntəqəsində, indiki Laçın şəhəri yaxınlığında istifadəyə verilib. 173 il öncə Laçında təməli atılan şose yolun nümunəsi bu gün Laçın şəhərində çəkilib. Şəhərin təxminən 60 kilometrlik küçə və yolları asfalt-beton örtük salınmaqla bəzələnib. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Bə-

yük Qayıdışı dair I Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planında AAYDA tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2229 kilometr olan 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Yol təsərrüfatı əməkdaşları həmin işlərin uğurla başa çatması üçün gecə-gündüz çalışırlar. İndiyə qədər Qarabağ və Şərqi Zəngəzürdə görülən işlər əsas verir deyək ki, sözügedən dövlət proqramında qarşıya qoyulan vəzifələr də vaxtında və yüksək keyfiyyətlə icra olunacaq.

Züleyxa ƏLİYƏVA,
"Azərbaycan"

2024-cü ilin ilk investisiya təşviqi sənədləri sahibkarlara təqdim edilib

İnvestisiya təşviqi sənədi almış 3 layihənin reallaşdırılması nəticəsində yerli istehsalat təqribən 20,3 milyon manat investisiya yatırılacağı, 60-dan çox yeni iş yerinin açılacağı nəzərdə tutulur.

"Bakı KOB evi"ndə 3 sahibkara investisiya təşviqi sənədləri təqdim edilib. İnvestisiya təşviqi sənədi almış layihələr qida məhsullarının istehsal sahəsində olmaqla, Qusar, İmişli və Samux rayonlarında həyata keçiriləcək. Belə ki, investisiya təşviqi sənədləri "VVE GROVV" MMC-nin "Meyvə şirəsinin hazırlanması və qablaşdırılması", "Promalt" MMC-nin "Yeni texnologiyaların tətbiqi ilə arpa səməni (malt) istehsal zavodunun tikintisi və yüksəkkeyfiyyətli arpa səməni xammalının istehsalı" və "Fruit Aqro" QSC-nin "Müxtəlif meyvələrin emalının təşkili" layihələrindədir.

İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsalat təqribən 20,3 milyon manat investisiya yatırılacağı, 60-dan çox yeni iş yerinin açılacağı nəzərdə tutulur.

İnvestisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ƏDV-dən və gömrük rüsumundan azad edilib.

Sahibkarlar investisiya təşviqi sənədi üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində (Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir) fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, indiyədək sahibkarların 588 layihəsinə investisiya təşviqi sənədi verilib. Bu mexanizm sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsal və rəqabətqabiliyyətli məhsul ixracının genişləndirilməsinə əlavə imkan yaradır.

Qarabağda 130 km fiber-optik kabel çəkilib

2023-ci il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş "AzStateNet" şəbəkəsinin genişləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 550 km-ə yaxın fiber-optik kabel çəkilişi aparılıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, respublikanın regionları üzrə istifadəyə verilmiş 300 km-ə yaxın optik kabelin 130 km-dən çoxu yalnız Qarabağ regionu üzrə bu şəbəkədə dövlət qurumlarının etibarlı məlumat mübadiləsi üçün çəkilib.

Bakı şəhəri və Abşeron yarımadasında isə "AzStateNet" şəbəkəsi üzrə əlavə 250 km-ə yaxın fiber-optik kabelin çəkilişi həyata keçirilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulmuş "AzStateNet" şəbəkəsi üzərindən dövlət qurumlarına xüsusi təyinatlı rabitə xidmətləri ilə yanaşı telekommunikasiya kanallarının ayrılması, internet, data və digər xidmətlər də göstərilir.

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin siyahısına yeni əlavələr edilməsi nəzərdə tutulur

Reabilitasiya vasitələri növlərinin sayının artırılaraq 57-dən 81-ə çatdırılması nəzərdə tutulur. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində Nazirlik tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına əlavə edilməklə və ÜST-nin təsnifatına uyğun qruplaşdırma aparılmaqla, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayının 57-dən 81-ə çatdırılması nəzərdə tutulur.

Siyahıya əlavə olunması təklif edilən növlərin sırasına

gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), tutacaq (kiçik əşyaları götürmək üçün), yuxılma detektorları, daşına birlən panduslar, sanitariya qovşağı və hamam otaqları üçün tutacaq, hopdurucu bez və mələfə, ayaq ayrılığı breketləri, fərdi həyəcən sənəklənmiş sistemləri, brayl alfabəsi ilə yazılmış saat, brayl sistemi ilə yazı üçün cihaz və s. daxildir. Xatırladaq ki, bundan əvvəl, 2020-ci ildə nazirliyin təklifləri əsasında həmin siyahıya 23 reabilitasiya növü də daxil edilərək, siyahıdakı reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb.

Aqrar sığortadan faydalanan fermerlərin sayı artır

Azərbaycanda dövlət dəstəyi ilə təbii edilən aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı və toplanan sığorta haqları, sığortalanan əkinlərin sahəsi artır.

2023-cü ildə Azərbaycanda sığortalanan əkinlərin sahəsi 380 476 hektar olub ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 114 min hektar və ya 43 faiz artıqdır.

Bitkiçilik sahəsindən toplanan sığorta haqlarının məbləği 13 milyon manat təşkil edərək əvvəlki ilin göstəricisini 4,2 milyon manat və ya 48 faiz üstələyib. Nəticədə fondun bitkiçilik üzrə qarşılıqlı sığorta təminatı yarım milyard manatı keçərək 506 milyon manata yüksəlib.

2023-cü ildə ölkədə ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq və qarğıdalı əkinləri olub. Ümumilikdə isə əkin sahələrinin sığortası üzrə sığorta müqavilələrinin sayı 47

minə yaxınlaşıb ki, bu da əvvəlki illə müqayisədə 4 min müqavilə artıqdır.

2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7800 baş kənd təsərrüfatı heyvanı sığorta edilmiş, 3,9 milyon manat sığorta haqqı toplanmış. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda aqrar sığorta vasitəsilə əkin sahələri, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığorta edilir.

Bitkiçilik sığortasına taxıl və tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığortasına isə iri və xırdabuynuzlu heyvanlar - inək, camış, qoyun və keçi təsərrüfatları daxildir.

Aqrar sığorta dövlət dəstəyi ilə təqdim olunur - fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini fermerin özünə dövlət ödəyir.

Hədəf gənclərin işlə maksimum təmin olunmasıdır

Əhəlinin sosial müdafiəsinin təmin olunmasının müxtəlif yolları var. Onlardan ən önəmli məşğulluğun təmin edilməsidir. Dövlət bu sahədə özəl sektorla və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr icra edir. Xüsusilə özəl sektor üzərindən icra edilən layihələr daha uğurlu olur.

Hər bir insanın iş yerini təmin olunması onun sosial güvənliyinin təminatı ilə yanaşı, dolayısı yolla ölkə iqtisadiyyatına da xeyir verir. İşləyən şəxs dövlətə vergi verir, gələcəkdə pensiya almaq üçün pensiya fonduna vəsait ödəyir. Bununla vətəndaş bu günü və gələcəyi üçün özü öz sosial təminatını təmin etmiş olur.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin (DMA) aktiv məşğulluq proqramlarının əsas hədəflərindən biri də gənclərin məşğulluq imkanlarının artırılmasıdır. DMA tərəfindən ötən il 41538 gənc münasib işlərlə təmin edilmiş, 3 minədən çox gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb. Bununla yanaşı, 5005 gənc peşə hazırlığı kurslarına cəlb olunub, əsasən gənclərdən ibarət 281539 şəxs peşəyönümü məsləhət xidmətləri göstərilib. Eyni zamanda son bir ildə "Səyyar kofe evləri" layihəsi çərçivəsində 20 nəfər işsiz şəxsə lazımı avadanlıqlar verilərək onlar

üzün səyyar kofe satışını üzrə kiçik bizneslər yaradılıb. Ötən il 10 rayon və şəhərdə keçirilən Peşələr Festivalı isə əsasən gənclərdən ibarət iştirakçıların peşələr üzrə bacarıqlarını və peşə sahələri üzrə inkişaf etməyən yolları barədə məlumatlılığının artırılmasında önəmli rol oynayıb.

Son illər gənclərlə bağlı reallaşdırılan məşğulluq layihələrinin davamı olaraq hazırda "İrəliləyiş" layihəsi də icra edilir. Bu layihə gənclərin beynəlxalq normalara uyğun təcrübə proqramları əsasında karyera bacarıqlarını inkişaf etdirməyə yönəlib. Layihə üzrə 1500 gəncin təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub.

Bu yöndə digər tədbir Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkaların təşkili. Bunun üçün "Alo, karyera" dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas-peşə seçimi, iş axtarışı yolları, CV, istəmək məktubunun hazırlanması,



müəssisələrə hazırlıq və s. mövzular üzrə məlumatlandırılırlar.

İndi isə ölkə üzrə məşğulluq vəziyyətini əks etdirən son statistika: Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkə üzrə iqtisadi fəal əhəlinin sayı 5 milyon 249,7 min nəfər olmuşdur. Onlardan 4 milyon 963,3 min nəfərini məşğul əhali təşkil etmişdir. Ötən il dekabrın 1-i vəziyyətinə müqabilə çalışan işçilərin sayı 1 milyon 732,6 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,8 min, qeyri-dövlət sektorunda 832,8

min nəfər olmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda 31,4 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 701,2 min nəfər çalışmışdır.

Hesabat dövründə məşğul əhəlinin ən çox çalışdığı sahələr müəssisə və təşkilatlarda, istehsal sahələrində müddətli işləyənlər və xidmət sahələrində çalışanlar olmuşdur. İşləyənlərin 22,8 faizi istehsal, 19,2 faizi xidmət sahələrində qeydə alınmışdır.

Hər təmə müəssisə yeni iş yerinin açılması deməkdir. Əhəlinin məşğulluğunun təmin edilməsində yeni iş yerlərinin açılması isə xüsusi əhəmiyyətə malikdir. Yeni müəs-

sələrin açılmasında özəl sektorun payı yüksəkdir. Bu üzdən dövlət daim sahibkarlığın inkişafına dəstək verir. Təkcə keçən il ölkədə statistik vahidlərin sayı 8,6 faiz artaraq, cari il yanvarın 1-i vəziyyətinə 198538 olmuşdur. Ötən il açılan yeni müəssisələrin sayında neqliyyat, turizmlərin yerləşdirilməsi və ictimai işə, ticarət, neqliyyat vasitələrinin təmiri, istirahət, əyləncə və incəsənət, həmçinin peşə, elm və texniki fəaliyyət, təhsil sahələrinin payı yüksək olmuşdur.

Rüstəm KAMAL,
"Azərbaycan"

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

ASPA-nın məramı ilə əməlləri ziddiyyət təşkil edir

"Beynəlxalq təşkilatlar haqq və ədalətin tərəfində duranda, bunu əməli fəaliyyətlərində göstərəndə üzv ölkələr həmin qurumların mövqeyinə, tutduğu yola etimad göstərirlər. ASPA isə Azərbaycanı münasibətdə heç vaxt bu yolu tutmadı, haqq-ədalətə əsaslanmadı, işğalçı müdafiə etdi. Ötən 23 ildə bir neçə dəfə də olsun erməni işğalını pisləyən sənəd qəbul etmədi, davamlı olaraq onları dəstəklədi, faşizmə, təcavüzə, müharibə və münasibətlərə təkan verdi. Belə olan halda Azərbaycan gec yə tez, öz sözünü deməli, ASPA-nın yanlış mövqeyinə kəskin etirazını bildirməli idi".



Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri bildirib ki, ASPA Avropa dövlətlərini, demokratiyanı və insan haqlarını müdafiə etməli olan bir təşkilat kimi öz öhdəliklərini yerinə yetirmədi, Azərbaycanın haqlı mövqeyinə və bir milyon yaxın azərbaycanlının məcburi köçkün kimi yaşamasına göz yumdu. Halbuki Ermənistanı təzyiq göstərmək üçün kifayət qədər faktları var idi. Lakin illər boyu ölkəmizin əleyhinə apardığı qaraxma kampaniyaları, böhtan xarakterli, qərəzli qətnamələri ilə gündəmə gəldi. Bütün bunları nəzərə alanda bir daha əmin oluruq ki, Azərbaycan nümayəndə heyətinin ASPA-da öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması reallıqlara əsaslanır və düzgün qərardır.

Tahir Rzayev vurğulayıb ki, xalqımızla sovinist və təcavüzkar kimi davranan bir parlamentdə Azərbaycan nümayəndə heyətinin yeri ola bilməz: "Çünki bu təşkilat Azərbaycanın haqlı qələbəsini həzm edə bilmir. Ermənionerlərin, islamofob və azərbaycanofob qüvvələrin oyuncağına çevrilən ASPA-dan ədalətli qərar gözləmək absurd olardı. Bu gün haqqın və ədalətin qarşısı, dünyada sülhün bərqərar edilməsində maraqlı olan Azərbaycanı qarşı belə münasibət göstərmək məqsədlidir. Ona görə də ASPA kimi böyük bir təşkilatın qərəzli mövqeyi vətəndaşlarımızın həddinə səbəb oldu".

Komitə sədrinin sözlərinə görə, ASPA qərəzli qətnamələri ilə özünü gözəndə salır, imicini hədsiz dərəcədə zədələyir. Azərbaycan xalqı əmin ki, ASPA bir çox dövlətlərin, xüsusilə də Fransanın və Almaniyanın əlində oyuncaq quruma çevrilib. Bu təşkilatın qəbul etdiyi qətnamə və bəyanatların heç bir əsası yoxdur. Ümumiyyətlə, reallıqlara əsaslanmayan təşkilatın mövqeyi heç vaxt qəbul edilmişdir.

"Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz qazanan, sözünü deyən müstəqil və qüdrətli dövlətdir. Azərbaycanla diktə ilə danışmaq, bizə çirkin ideyaları qəbul etməyə mümkün deyil. Bunu ASPA, eləcə də digər beynəlxalq təşkilatlar dərk etməlidir. Çünki Azərbaycan əvvəlki deyil, ölkəmiz iqtisadi gücü, hərbi potensialı və dünyada qazandığı mövqeyi ilə fərqlənir. Fikrimcə, belə bir dövlətin haqlı mövqeyini nümayiş etdirmək, haqlı tələblərini yerinə yetirmək beynəlxalq təşkilatların borcudur. Bu baxımdan ASPA da öz fəaliyyətini düzəltməli, Azərbaycanın mövqeyinə hörmətlə yanaşmalı və ölkəmizdə gedən prosesləri düzgün dəyərləndirməlidir", - deyərək müsahibimiz deyib.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

AŞPA qərəzli mövqə tutub

Ötən əsrin sonlarında müstəqilliyinə qovuşan Azərbaycan çox ağır problemlərlə üzləşdi. İqtisadi böhranın mənəfonə düşən respublikamız xarici havadavrlardan hər cür yardım alan Ermənistan tərəfindən müharibəyə cəlb edildi. Qəsbkar, təcavüzkar ermənilər torpaqlarımızın 20 faizini zəbt etdilər.

İşğal müddəti uzandıqca, Ermənistan silahlı qüvvələri özəli torpaqlarımız olan Qarabağda və Şərqi Zəngəzurdə qurduqları istehkamlardan, ildən-ildə möhkəmləndirdikləri mövqelərindən iriçaplı pulemyotlarla atışlar yağdırdıca Azərbaycanın ösger və zabitləri, dinc sakinləri şəhid və ya ölü oludular. Buna cavab olaraq ordumuz düşməni məhv etdi, tarixi torpaqlarımızı azadlığımıza qovuşdurdu. Artıq həmin torpaqlarda ölüm saçan atış səsleri deyil, canlanmaqda olan həyatın səsi eşidilir. Qarabağda və Şərqi Zəngəzurdə Azərbaycan dövləti geniş və sürətli tikinti-quruculuq işləri reallaşdırır. İşğalçıların xarabalığı çevirdikləri yurdlarımız təzədən qurulur, məcburi köçkünlər tədricən yenidən inşa olunmuş evlərinə qayıdırlar.

Son üç ildə baş verən mühüm hadisələr - Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi və suverenliyini tam bərpa etməsi, yalnız ölkəmizin, xalqımızın uğuru deyil. Otuz il davam edən münaqişənin Azərbaycan dövlətinin düzgün siyasəti nəticəsində başa çatması bütövlükdə Cənubi Qafqaz üçün olduqca əhəmiyyətlidir. Çünki uzunmüddətli münaqişə ocağının söndürülməsi bütövlükdə regionda sülhün, sabitliyin bərqərar olmasına, iqtisadi inkişafa geniş sərəit yaradır.

Azərbaycan dövlətinin, xalqının arzusu da budur. Biz yalnız öz respublikamızın deyil, bütün regionumuzun, eləcə də dünyamızın müharibədən, münaqişələrdən uzaq olmasını istəyirik. Azərbaycan hər zaman buna səy göstərib. Bu gün isə sülh yolu ilə beynəlxalq arenada hər cəhətdən güclənmiş, nüfuzlu dövlət olaraq irəliləyir.

Azərbaycanın məqsədi aydın, amalı bəllidir. Bunu

lörinin təsdiq edilməsinə əsaslandırma da bilmədi. Yalnız yalanlara əl atmaqla, bəhanələr götürməklə kifayətlənməli oldu. Bununla qurumun rəhbərləri ikili siyasət yürütdüklərini, Azərbaycana qarşı qərəzli olduqlarını nəinki ört-basdır edə bilmədilər, əksinə, gerçək niyyətlərini göstərərək özlərini ifşa etdilər. ASPA-nın Azərbaycana qarşı tutduğu mövqə qərəzlidir. İşğalçı ölkənin silahlı qüvvələrini, seperatçıları torpaqlarından qovan, hər bir vətəndaşının təhlükəsizliyini,



özgə dövlətin torpaqlarını qəsb, vətəndaşlarına qəsd etmiş işğalçı ölkəyə haqq qazandırmalarının səbəbi xəbərsizlik, məlumatlılıq yox, fitnə-fəsadır. Görünən odur ki, Cənubi Qafqazda münaqişənin bitməsi və sabitliyin yaranması onları əməli-başlı narahat edib. Belə olmasaydı, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması real görünüyü bir vaxtda Fransanın və Almaniyanın bəzi siyasətçiləri fitnəkarlığa əl atmaq və öz qaralama kampaniyalarında ASPA kimi beynəlxalq təşkilatdan siyasi alət kimi istifadə etməzdilər.

Avropa Şurası Parlament Assambleyası qış yarməssiyasının açılış günündə, yanvarın 22-də ölkəmizin nümayəndə heyətinin etimadnamə-

ri-fahını təmin etməyə səy göstərən ölkəmizin ASPA-da səsinin dondurulmasına başqa ad vermək olmaz.

Bu beynəlxalq təşkilat otuz il ərzində üzvü olan bir ölkənin - Ermənistanın digər ölkənin - Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumdu. Ən azı, işğalçı dövlətin səs hüququnun möhümləndirilməsinə belə cəhd etmədi.

ASPA uzun illər Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərini işğalı faktına qarşı heç bir tədbir görmədi, yalnız hüquq çəkisi olmayan azsaylı bəyanatlarla kifayətləndi. Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənionerəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə etdilər.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Azərbaycan heç bir təşkilatın diktəsi ilə hərəkət etmir

"ASPA-nın Azərbaycana qarşı əsassız və qərəzli qərarı riyakarlığın və ikili standartların bariz nümunəsidir, ölkəmizə qarşı bəzi qüvvələrin çirkin siyasətidir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə Avropa Şurasında və Avropa İnsan Hüquqları Məhkəməsində ölkəmizin iştirak məsələsinə yenidən baxılacaq".



Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamillə Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan heç bir təşkilatın, ölkənin diktəsi ilə hərəkət etmir və müstəqil, dünyada kifayət qədər nüfuzlu malik olan ölkədir.

Deputat vurğulayıb ki, Azərbaycan tərəfindən atılan addımlar sayəsində Ermənistan və havadavrlarının ölkəmizə qarşı törətdikləri təhdidlər həmişə fəlakətə uğrayıb. Ölkəmiz beynəlxalq hüququn prinsiplərinə uyğun siyasət həyata keçirərək, dünyada ədalətin və sülhün bərqərar olmasına xidmət edib.

Vətən müharibəsindən əvvəl və postmüharibə dövründə ölkəmizlə Hayastan arasında mövcud vəziyyət, regionda sülhün bərqərar olması üçün Azərbaycanın təşəbbüsü göstərməsi, Ermənistanın bu məsələdə qeyri-adekvat mövqə nümayiş etdirməsi, eləcə də Fransanın Cənubi Qafqaz regionunda sülhün yaranmasına böyük maneələr törətməsi bəllidir. "Azərbaycanla Ermənistan arasında münaqişənin həll olunması üçün vasitəçilik missiyasını öz üzərinə götürən Minsk qrupu 28 il ərzində heç bir iş görmədi, Ermənistanın işğalçı siyasətini aparmasına baxmayaraq, bu ölkəyə təzyiq göstərmədi. Azərbaycan BMT TŞ-nin qətnamələrinə, eləcə də beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq 2020-ci ildə torpaqlarını işğaldan azad etdi. Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan qalib dövlət olmasına baxmayaraq, Ermənistanla sülh müqaviləsinə bağlamağı təklif etdi və bunun üçün beynəlxalq hüququn norma və prinsiplərinə uyğun 5 prinsip irəli sürdü. Lakin Ermənistan rəhbərliyi müxtəlif bəhanələr gətirərək sülh sazişinin imzalanmasını gecikdirmək siyasətini həyata keçirdi".

Deputat qeyd edib ki, Ermənistan 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat çərçivəsində üzərən

düşün öhdəlikləri yerinə yetirmək əvəzinə yeni təxribatlar törətdi: "Rəsmi İrəvan Qarabağın erməni seperatçılarına maliyyə və hərbi yardımlar edirdi, bölgədən silahlı qüvvələrini çıxartdı. 2023-cü il sentyabrın 2-də Ermənistan rəhbərliyinin keçmiş qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi" münasibətilə tobriki və sentyabrın 9-da keçirilən "prezident seçkiləri" sülh prosesinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da 24 saatdan az çəkin anti-terror tədbirləri nəticəsində Qarabağda seperatizmin kökü tam kəsildi".

K.Əliyeva vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında barış üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın ərazi iddialarına son qoyulmalıdır. Hayastanın hazırda qüvvədə olan müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dair çağırışlar var. Ermənistan konstitusiyasında da bu, öz əksini tapıb. İndi Ermənistan konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edilməsi üçün müzakirələr aparılır. Paşinyan ölkəsinin ictimai radiyosuna müsahibəsində bu dəyişikliklərin aparılmasının qonşu dövlətlərlə sülhün oldə olmasına sərəit yaradacağı barədə fikirlər söyləyib.

Bəzi dövlətlərin və beynəlxalq təşkilatların Cənubi Qafqaz regionunda sülhün yaranmasına, vəziyyətin gərginləşməsinə xidmət edən siyasət həyata keçirdiyini qeyd edən deputat bildirib ki, Fransa bu məqsədlə Ermənistanı silahlandırır. Bu da regionda yeni təhlükə ocağının yaranma biləcəyindən xəbər verir. Amma Azərbaycan istənilən təhlükənin qarşısını almağa qadirdir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

"Azadlıq" daim yalan məlumatları ilə diqqət çəkib

Azərbaycana qarşı tutduğu qərəzli mövqədən əl çəkməyən "Azadlıq" radiosu növbəti dəfə ölkəmiz haqqında yalan məlumatlar yayıb. Görünən odur ki, "Azadlıq" radiosu bu gün Azərbaycan cəmiyyətinə də baş verən bütün sosial, ictimai-siyasi proseslərə, yeniliklərə, ölkəni uğurlara aparan islahatlara yalnız öz baxış bucağından yanaşır. Yəni radio bütün xəbər və reportajlarında Azərbaycanda görülmüş müsbət işlərə qara yaxır, dünyada ölkəmiz haqqında yanlış təsvir formalaşdırmağa çalışır. Ümumiyyətlə, "Azadlıq" radiosu yaxşılıq görmür. Bu radiounun baxışları yalnız və yalnız yanlış informasiyalar yaymağa fokuslanıb.

Həmişə olduğu kimi, radiounun yaydığı son məlumatlar da Azərbaycana qarşı qərəzlidir. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində, həmçinin 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağda seperatçılara qarşı həyata keçirdiyi uğurlu anti-terror tədbirlərində qazandığı həlledici qələbə və 8 noyabr 2023-cü ildə Xankəndidə keçirdiyi möhtəşəm hərbi parad Qərbin bəzi dairələrini bərk narahat edib. Buna görə də ölkəmizə qarşı yalan, təxribat xarakterli informasiyalar yayır, uğurlarımıza kölgə salmağa çalışırlar. Bu xüsusda ABŞ-nin agentura şəbəkəsi kimi də adlandırılan "Azadlıq" radiosu xüsusi canfəşanlıq göstərir.

"Azadlıq" radiosu ABŞ Konqresinin maliyyələşdirdiyi qeyri-kommersiya təşkilatıdır. Onun məramnaməsində qeyd edilir ki, konqres tərəfindən maliyyələşdirilməsinə

baxmayaraq, müstəqil KİV qurumudur, informasiya siyasətində azaddır. Ancaq radiounun fəaliyyətində məramnaməsində yazılanlar hiss olunmur. Bu radio da konqres kimi ermənionerəst mövqə nümayiş etdirir, daim Azərbaycana qarşı qərəz yayır. Radio qərəzli materialları ilə qələbəsi ilə bəhrələndiyinə görə informasiya təxribatı ilə məşğul olur. Radio qərəzli materialları ilə qələbəmizə kölgə salmağa çalışır. Adını "Azadlıq" qoymuş bu radiounun yaydığı yalan və qərəzdən başqa bir şey deyil.

"Azadlıq" radiosunda qərəzli sətjetlər vaxtaşırı yayımlansa da, məhz ölkəmizin müasir tarixi üçün əlamətdar günlərdə ittihamlarla dolu sətjetin efrə verilməsi tamamilə başqa məqsədlərə xidmət edir. Bunun sifarişçiləri əlbəttə ki, uğurlarımızı həzm edə bilməyən qüvvələrdir.



"Azadlıq" radiosu Cənubi Qafqaz ölkələrində bütövlükdə xərclərinin vəziyyətinə dair yaydığı məlumatda iddia edir ki, Azərbaycan bölgə ölkələri içərisində adambaşına düşən bütövlükdə xərclərinə görə guya sonuncudur. Radio yaydığı videonun bir hissəsində qeyd edir ki, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 21,6 milyard, Gürcüstanda bütövlükdə xərcləri 9,1 milyard, Ermənistan isə 7,9 milyard dollar olmasını proqnozlaşdırır. Ancaq adambaşına düşən bütövlükdə xərclərinin Azərbaycan 3-cü yerdədir. "Azadlıq" radiosu bilərəkdən faktlarla manipulyasiya edib. Radio əməkdaşları bu rəqəmləri dinləyicilərinə çatdırarkən bütövlükdə xərclərinin hər nəfərə düşən xərçinə əhalinin sayının təsirini bilərəkdən açıqlamayıb. Yalan məlumatlarla dinləyicilərini və oxucularını aldadıb. Real faktları manipulyasiya etməkdə radio əməkdaşlarının məqsədi Azərbaycanın dünyada artan beynəlxalq nüfuzunu zədələməkdir. Amma "Azadlıq" radiosunun belə yalan məlumatlarla yüklənmiş sətjetləri ilə çox uzağa getmək imkan yoxdur.

Diqqətçəkən məqam odur ki, "Azadlıq" radiosu məhz ən həssas məqamlarda Azərbaycana hədəf seçir. Ən acınacaqlısı da odur ki, "Azadlıq" radiosunun erməni mənafeyinə xidmət edən reportajını özlərini "jurnalist" adlandıran bizim

marginal qrupların üzvləri, antinill qüvvələrin təmsilçiləri də sosial şəbəkələrdə bəh-bəhlə paylaşırlar. Şübhəsiz, "Azadlıq" radiosunun indiki məqamda Azərbaycana qarşı qərəzli mövqə nümayiş etməsinin ABŞ-nin və Qərbin bəzi dairələrinin təzyiqi kimi də qiymətləndirilməli olar.

Azərbaycanda keçiriləcək 7 fevral növbədənkonar prezident seçkiləri öncəsi ölkəmizə, dövlətin ali rəhbərliyinə qarşı dezinformasiya kampaniyasında "Azadlıq" radiosu ön sıralarda addımlayır. Son günlərdə radiounun hazırladığı bir neçə dezinformasiya və yalan xarakterli materiallar reallığın yaxınlığına belə getmir. "Azadlıq" radiosunun

növbədənkonar prezident seçkilərindən hazırladığı son videonun əsası güclü doğurur. Qərbdədir ki, rəy soruşulanların hamısı radiounun maraqlarına uyğun cavablar verir. Axı necə ola bilər ki, hamı eyni cür düşünsün, eyni cür danışsın, eyni cür mövqə nümayiş etdirdis. Verilmiş rəylərdən hiss olunur ki, onlar hamısı öyrədilmiş, "Azadlıq" radiosunun məqsədinə xidmət edən adamlardır. Radio belə məlumatları ilə dinləyicilərinin gözüne kül üfürməyə, əsl həqiqəti onlardan gizlətməyə çalışır.

"Azadlıq" radiosu ordumuz ilə bağlı da əsassız iddialar irəli sürür. Qeyd edir ki, müharibə başa çatdıqdan sonra qarşıcılı dövrlərdə ölkəmizdə ordu quruculuğuna diqqət azalacaq. Orduda əvvəlki qədər hərbiçinin olmasına ehtiyac qalmayacaq. Təbii ki, bu fikirlər "Azadlıq" radiosunun xəyallarından başqa bir şey deyil. Radiounun bu iddiasına cavab olaraq qeyd edək ki, Ermənistan üzərində qazanılan qələbə, erməni revansizminin və erməni istəklərinin birtəfəlik bitməsinə demək deyil. 30 illik müharibənin başa çatması Azərbaycan Ordusunun illərdə davam edən ordu quruculuğu prosesinin prioritetliyinin arxa plana keçməsi, hərbi kontingentin surlarının azaldılması və ölkənin

hərbi-müdafiə potensialının artmasına hərbi-bütövlükdə xərclərinin həcmi-nin aşağı salınması anlamına gəlir. Dövlət başçısı hələ 2022-ci il 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyirdi: "Biz hərbi gücümüzü bundan sonra da artıracağıq. 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb və alınacaqdır. Eyni zamanda yeni çəvik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq".

Verilən məlumatları diqqətlə təhlil edəndən sonra belə qənaətə gəlmək olar ki, "Azadlıq" radiosunun Azərbaycan haqqında hazırladığı verilişlər ABŞ-nin, başda Fransa olmaqla Qərb dövlətlərinin sifarişindən başqa bir şey deyil. Onların əsas məqsədləri Azərbaycanın dünyada artan nüfuzunu zəiflətməkdir. Radio belə yalan və qərəzli məlumatları ilə heç vaxt istəyinə nail ola bilməyəcək. "Azadlıq" radiosu bu cür qərəzli mövqə tutmaqla yalnız özünü gözəndə salır.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Türkiyədə baş verən "əsrin fəlakəti"ndən bir il ötür

Dar gündə qardaş ölkəyə ən böyük dayaq Azərbaycan oldu

Türkiyədə baş verən və insan itkisi, eləcə də əhatə etdiyi ərazinin miqyasına görə "əsrin fəlakəti" adlandırılan dəhşətli zəlzələdən bir il ötür.

2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb. 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub.

Baş verən şiddətli zəlzələdən sonra Türkiyədə beynəlxalq yardım zərurətini ehtiva edən 4-cü dərəcəli həyəcən elan edilib. O zaman dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə ilk beynəlxalq yardım Azərbaycan göstərib.

Qardaş köməyi

Həmin vaxt təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirildi. Bu məqsədlə dövlət qurumlarımız səfərbər olular. Azərbaycanın göndərilən 669 xilasedicisi Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilas etmə əməliyyatlarında fəal iştirak edərək 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına təhvil veriblər.

Ümumilikdə zəlzələ ilə əlaqədar Azərbaycan tərəfindən qardaş Türkiyəyə ötən il fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edib. Belə ki, bu müddətdə Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım göstərilib. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar).

Dövlət qurumları tərəfindən zəlzələ bölgəsində zərərçəkənlərə göndərilən humanitar yardımların Türkiyəyə çatdırılması üçün 16 təyyarədən, 459 TIR, 25 vaqondan istifadə olunub.

Heydər Əliyev Fondunun dəstəyi

Zəlzələ qurbanlarına dəstək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən qardaş ölkəyə humanitar yardımlar göndərildi. Bu yardımlar çərçivəsində zəlzələdən zərərçəkmiş şəxslərə müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaq kaloriferlər, axtarış-xilas etmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlar çatdırıldı.



Həmçinin fondun "Regional İnkişaf" İctimai Birliyi (RIİB) qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyası keçirdi.

Zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyi" adlı platforma yaradıldı və bu platforma vasitəsilə soydaşlarımız zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərdilər.

Ötən il fevralın 15-də Türkiyədə keçirilən "Türkiyə - tək ürək" adlı xeyriyyə kampaniyasında Azərbaycan vətəndaşları da fəal şəkildə iştirak etdilər.

Ümumiyyətlə, ölkəmizin ən ali şəxslərindən tutmuş, sırasıyla vətəndaşlarına qədər hər kəs dərinlərsə sarsıldıqı bu faciəyə Türkiyənin yanında olmaq, qardaşlarımıza yardım etmək, dəstək olmaq üçün bir ürəyə döndü...

Azərbaycan məhəlləsi sürətlə inşa edilir

2023-cü il aprelin 29-da İstanbulda keçirilən "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalında Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlinin qoyulması isə qar-

daş ölkəyə dəstəyin daha bir təəcəssümü oldu.

Kahramanmaraş şəhərində inşa edilən Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir. Ölkəmizin 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq bir neçə binanın təməli qoyulub.

Bununla bağlı Kahramanmaraşın valisi Mükərrəm Ünliyer bildirdi ki, Kahramanmaraşın Azərbaycan bülvarında yerləşən yaşayış binalarının inşasının 2024-cü ilin sonuna qədər yekunlaşması gözlənilir və məhz Azərbaycan məhəlləsi layihəsi ən tez təhvil veriləcək layihə olacaq. Burada 1800 tikilinin inşasına başlanılıb. Artıq Heydər Əliyev adına ibtidai sənaye məktəbinin inşası yaxın zamanda bitəcək. M.Ünliyer zəlzələdən ziyan gören ərazilərdə yeni binaların inşasına yalnız Azərbaycanın bilavasitə dəstək olduğunu da vurğulayıb.

Bir millət, iki dövlət

Zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı Azərbaycanın qardaş köməyi Türkiyənin rəhbərliyi, mediası, sadə vətəndaşları tərəfindən təqdirə layiq qarşılandı, bütün platformalarda ölkəmizə, dövlətimizə, vətəndaşlarımıza minnətdarlıqlar bildirildi.

Azərbaycanın qardaş ölkəyə yardım zəlzələdən zərərçəkən insanlara maddi baxımdan kömək olmaqla yanaşı, həm də mənəvi dayaq oldu. Türkiyəli qardaşlarımız xoş günlərində olduğu kimi, dar günlərində də azərbaycanlıların yanlarında, onlarla həmdərd olduqlarını gördülər.

Tarixin və zamanın sınaqlarından hər zaman üzviyyət çıxan iki qardaş ölkənin - həmrəylik, dostluq, qardaşlığı bütün çətinlikləri dəf etmək gücündə, qüdrətindədir. Elə yaşanan fəlakətlərə, problemlərə də birgəliklərinin özmi ilə qalib gəlirlər. Hər kəs bir qardaşın digərinə arxa-dayaq durmasının ən parlaq nümunəsinə Vətən müharibəsi zamanı Türkiyənin mənəvi-siyasi dəstəyi ilə yanımızda olması, eyni zamanda Azərbaycanın xoş günlərdə də, ağır-acılıqlarda da Türkiyə ilə yan-yanı olması zamanı şahid olub.

Göründüyü kimi, bir millət, iki dövlət - Azərbaycan-Türkiyə qurur anlarının fəxrini də, hüznü günlərinin acısını da birgə yaşayır.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

"Yaşıl dünya" naminə həmrəylik bu il Azərbaycanda nümayiş olunacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması münasibətilə gerçəkləşdirilən tədbirlər, əslində, bir-birini tamamlayır. Bunlar Azərbaycanın enerji keçidində öldə etdiyi nailiyyətləri nümayiş etdirmək və bu istiqamətdə daha da irəliləyib getmək üçün əvəzsiz şans olacaq.

Təsədüfi deyil ki, keçirilən bütün görüşlərdə, sözlənən bütün rəylərdə bu iki tədbir bir mövzu çərçivəsində birləşdirilir. Tədbirlərin iştirakçıları, fikir və rəylərin müəllifləri isə təkəcə özümüz deyilik, həm də xarici qonaqlarımız, beynəlxalq ekspertlər, dost ölkələrin mediasıdır.

ABŞ-nin iqtisadiyyat və geosiyasət eksperti, Dünya İqtisadi Forumunun nümayəndəsi Kayl İnannın fikrincə, COP29-un Bakıda keçirilməsi iki məqsədə cavab verir. Birincisi, Azərbaycanın nümunəsindən istifadə edərək konfrans iştirakçıları "yaşıl enerji"yə mərhələli keçid üçün öz planlarını hazırlaya bilərlər. İkincisi, Azərbaycan dünya bazarına neft və qaz ehtiyatlarının tədriki çıxışı mövqeyindən çıxış edərək, daha mülayim enerji keçidində çağırış edərək, mədən yanacaqlarından radikal şəkildə imtina etmək mümkün olduğunu dünyaya izah edə bilər. COP29 tədbirinə evsahibliyi etmək Azərbaycana həm iqlim, həm də geosiyasi məsələlərin həllinə sadiqliyini nümayiş etdirmək imkanı verir. Bu sahələrdə Azərbaycan uğurlu nümunə göstərir və pragmatik perspektivi əks etdirən yanaşmanı dəstəkləyir. Azərbaycan COP29-a hazırlıqda təqdirə layiq irəliləyiş əldə edib. Ölkə lazımı logistik imkanların mövcud olmasını təmin edərək öz infrastrukturuna böyük sərmayə qoyub. Üstəlik, Azərbaycanın mövcud siyasətində öz əksini tapmış iqlim dəyişikliyi ilə bağlı öhdəliyi konfransın uğurlu nəticəsidir.

Bundan əlavə, ölkədə emissiyaların azaldılması və davamlı inkişaf üçün xüsusi hədəfləri özündə əks etdirən milli iqlim fəaliyyət planları hazırlanıb. Bu planlar beynəlxalq müqavilələrə uyğundur və ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir. Coğrafi mövqeyini nəzərə alaraq, Azərbaycan su qıtlığı və suyun idarə edilməsi ilə bağlı problemlərə üzvləşir. Ölkədə davamlı suda istifadə strategiyaları, o cümlədən irriqasiyanın səmərəliliyinin artırılması və suyun qorunmasına yönəlmis layihələr həyata keçirilib. Azərbaycan "yaşıl innovasiya"ya maraq göstərib. Təşəbbüslərə kənd təsərrüfatı, nəqliyyat və enerji kimi sektorlarda ətraf mühitə təsirləri azaltmaq üçün təmiz texnologiyaların tətbiqi və tətbiqi daxildir.

Pakistanlı iqtisadçı, strateji kommunikasiyalar üzrə beynəlxalq ekspert, COP28-in iştirakçısı Qayser Novvab da COP29-a evsahibliyinin Azərbaycana verilməsinin ölkə üçün mühüm amil olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın "yaşıl enerji"yə keçidində kompleks yanaşması iqtisadi artımın və elektrik enerjisinin artan tələbatın səbəb olduğu dəyişən enerji mənzərəsində özünü göstərir. Ölkənin dayanıqlı enerjiyə diqqəti "yaşıl enerji"ni təşviq edən və istixana qazı emissiyalarını azaldan xarici siyasət təşəbbüsləri vasitəsilə beynəlxalq miqyasda yayılıb.

Q.Novvab fikirlərini belə yekunlaşdırıb: "COP29-a evsahibliyi ölkəni iqlim dəyişikliyi ilə global mübarizədə əsas oyunçulardan biri kimi önə çıxarmaqla yanaşı, həm də enerji keçidi və davamlı təcrübələr sahəsində nailiyyətlərini nümayiş etdirmək imkanı verəcək. Tədbir global temperatur artımının məhdudlaşdırılması kimi mühüm məqsədə nail olmaq üçün zəngin dialoq və birgə fəaliyyət üçün platforma rolunu oynayacaq".

İqtisadiyyat naziri Mikayıl Cəbbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) iqlim biznesi üzrə global direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüssonla görüşündə də bu mövzu özünə yer alıb. Bildirilib ki, Korporasiya ilə enerji səmərəliliyinin artırılması, "yaşıl enerji" zonasının yaradılması, tullantıların emalı kimi istiqamətlərdə layihələrin icrası Azərbaycanın strateji inkişaf hədəfləri ilə yanaşı, regional inkişafa töhfə verə bilər. C.Fergüsson IFC adından Azərbaycanı COP29-a evsahibliyi münasibətilə təbrik edib, təmsil etdiyi qurumun

bu istiqamətdə daim dəstək verməyə hazır olduğunu vurğulayıb, ölkəmizdə milli inkişaf hədəflərinə nail olmaq məqsədilə həyata keçirilən sosial-iqtisadi islahatları müsbət dəyərləndirib.

Tərəflər COP29, "yaşıl keçid", enerji təhlükəsizliyi, dövlət-özəl tərəfdaşlığı üzrə əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.

Avropa Yenidönqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görüşündə isə ölkəmizin evsahibliyi edəcəyi COP29-a hazırlıq və görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Almaniyada Federativ Respublikasının xarici işlər nazirinin müavini xanım Cennifer Morqan rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Burada da əsas mövzu COP29-a hazırlıq prosesi üzrə fikir mübadiləsi olub.

Mövzuya Milli Hidrometeorologiya Xidmətində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Carbon Gate" iqlim texnologiyaları müəssisəsinin həmtəsisçisi və baş direktoru, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri Okan Dursunla keçirilən görüşdə də toxunulub. Belə ki, tədbirdə iqlim dəyişikliyinin təsirləri, karbon emissiyalarının azaldılması, eləcə də bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əhəmiyyəti müzakirə olunub.

COP29-a dünyanın bir çox yerlərində maraq böyükdür. Bunu xarici mediadan da aydın görmək olar. Məsələn, İtaliyanın "Insideover", "Contropiano" və "Faro di Roma" kimi mətbu orqanlarından. Onlar qeyd edirlər ki, Azərbaycanda 2024-cü il həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Azərbaycanın xarici enerji siyasətinin əsas istiqamətlərinin "yaşıl enerji"nin inkişafı və onun global bazarlara nəqlinin asanlaşdırılması ətrafında cəyən etdiyi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan olunduğu bildirilir. Məqalələrdə vurğulan ki, işğaldan azad edilmiş ərazilərdə aparılan gəniş bərpa və yenidönqurma proseslərində ətraf mühitin mühafizəsi prioritet məsələ kimi qəbul olunub.

Bütün bunlar da Azərbaycanın "yaşıl enerji" mərkəzinə çevrilmək potensialını göstərir. Eləcə də ölkəmizin öz milli iqlim öhdəliklərini qoruyub saxladığına, çoxtərəfli tərəfdaşlığı və global əməkdaşlığı gücləndirməyi hədəflədiyinə aydın misaldır.

Flora SADIQLI,
"Azərbaycan"





Avropanı etiraz dalğası bürüyür

Fransadan başlayan tətillər əksər Qərb ölkələrinə də yayılmaqdadır

Avropada fermerlərin kütlüv etirazları davam edir. Fransada başlayan tətillər Almaniyaya, Niderland, Polşa, İtaliya, Yunanıstan, Portuqaliya və Belçikaya yayılıb. Minlərlə nümayişçi əsas nəqliyyat yollarını bağlayıb.

Fermerlərin narazılığının əsas səbəblərindən biri də gəlirlərinin aşağı olması və kənd təsərrüfatı texnikası üçün yanacaq qoyulan yüksək vergidir.

Bu arada Yunanıstanda kənd təsərrüfatı istehsalçıların etirazları səngimir. Fevralın 1-dən 4-dək illik Beynəlxalq "Aqrotika" yarmarka və sərgisinin keçirildiyi ölkənin ikinci böyük şəhəri Salonikidə yüzlərlə traktor yolları bağlayıb. Kampaniya çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçıları yola şabalıd və alma qutuları töküblər.

Etirazçılar təkcə Yunanıstan hökumətindən deyil, həm də Avropa İttifaqından təcili dəstək tədbirləri tələb edirlər. Fermerlərin fikrincə, mövcud vəziyyət onları bizneslərini bağlamağa vadar edir və dolanışdırmaq məqsədini hədəfə alır.

Yunanıstanın baş naziri bir sıra konkret tədbirlər vəd edib, lakin fermerlər bunları "məxsərə" adlandıraraq daha ciddi dəyişikliklərə ehtiyac olduğunu deyiblər.

Larisa Birləşmiş Kənd Təsərrüfatı Assosiasiyaları Federasiyasının prezidenti Rizos Maroudas bildirib ki, bu tədbirlər mövdu vəziyyətə, istehsalın yüksək maya dəyərində və məhsulların satıldığı alqadıcı qiymətlərə, eləcə də ölkənin maliyyə vəziyyətinə uyğun gəlmir. Yunanıstanın ilkin sektoru dəstəkləmək üçün pulu var.

Fermerlər xəbərdarlıq ediblər ki, vəziyyət düzəlməyə, onlar peşələrini dəyişməyə, hətta dolanışdırmaq üçün vətənlərini tərk etməyə məcbur olacaqlar: "Biz



istehsal xərclərinin real şəkildə azaldılması istəyirik. Təsərrüfatlarımızda, evimizdə də ölkəmizdə qalmaq istəyirik, çünki fermersiz ölkə boş ölkədir".

Etirazçılar Salonikini tərk edərək Yunanıstanın mərkəzi və şimalında qurulmuş barrikadalara qayıdıblar. Bundan sonra qəbul olunacaq qərarlarla bağlı çərşənbə axşamı iclas keçiriləcək.

Nümayişlər Almaniyada da müşahidə olunur, burada traktorlu fermerlər Almaniyanın ən böyük Frankfurt Hava Limanının girişlərini bağlayıblar. Bu aksiyaya 2 minə yaxın kənd təsərrüfatı texnikasının cəlb edilməsi nəzərdə tutulub.

Etiraz dalğası İtaliyaya çatıb. Bir neçə şəhərdə aksiyalar keçirilib. 60-dan çox traktor və digər kənd təsərrüfatı texnikası Kazertaya gedən yolu bağlayıb. Bundan sonra İtaliya hakimiyyəti fermerlərə daha çox yardım göstərəcəyini vəd edib. Lakin etirazçılar təklif olunan şərtlərlə razılaşmayıb və cavab olaraq hökumətə danışıqların aparılmasını tələb ediblər. Nümayişçilər gələn həftə Romada yürüş keçirməyi planlaşdırırlar.

Əlavə yardım paketi portuqaliyalı fermerləri də arxayın salmayıb və onlar mübarizələrini davam etdirirlər.

Kütlüv fermer etirazları Fransaya da bürüyüb. Parisdə Eyfel qülləsi qarşısında fransız fermerlərə dəstəklə bağlı və Aİ siyasətinə, o cümlədən Ukraynaya ayrılan 50 milyard avro yardıma qarşı nümayiş keçirilib. Miting zamanı iştirakçılar böyük Aİ bayrağını cırıb, daha sonra kütlənin alqışları altında onu tapdalayıblar.

Son məlumata əsasən, fransız fermerlər və hökumət müvəqqəti razılığa gələ bilməyib. Paris ətrafında etirazçılar barrikadaları aradan qaldırırlar. Səlahiyyətli fermerlərə 430 milyon dollardan çox pul ayrılacağına söz verilib. Bundan sonra fermerlər ağır texnikanı küçələrdən yığıdırmaq qərarına gəliblər. Bu pullar kənd təsərrüfatı istehsalçıların dəstəklənməsinə yönəldiləcək.

Ancaq vədlər yerinə yetirilməzsə, homkarlar ittifacı təşkilatların rəhbərləri tətiləri bərpa edəcəklərini bildiriblər.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan gəmilərin gövdəsinin qorunması üçün işlənmiş ağır texnika və avtobus təkərrürlərini satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 09 fevral 2024-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

Bəzi yerlərdə hava yağıntılı olacaq

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qisməddətli az yağıntılı olacağı ehtimalı var. Ararib güclənən cənub-qərb küləyi əsəcək, gündüz ararib güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək, axşamı dağlıq bölgələrdə hava temperaturunun gecə 4-8°, gündüz 9-13° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi 751 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının bəzi yerlərində havanın ararib yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağında fasilə olacaq. Bəzi rayonlarda ararib duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimalı var.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə havanın ararib yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi



rayonlarda ararib duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib sürətlənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə havanın ararib yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda ararib duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, bəzi yerlərdə 8° isti olacağı gözlənilir.

Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində havanın ararib yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağımın intensivləşəcəyi ehtimalı var. Bəzi rayonlarda ararib duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturu-

nun gecə 0-5°, gündüz 8-13° isti olacağı proqnozlaşdırılır.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Ağdaş, Şamaxı, Siyozon, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə havanın ararib yağıntılı olacağı, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi rayonlarda ararib duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib sürətlənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 3-6°, gündüz 0-3° şaxta olacağı bildirilir.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə havanın ararib yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qisməddətli intensivləşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib sürətlənəcək. Havanın temperaturu gecə 1-5°, gündüz 10-15° isti, dağlarda gecə 3-6°, gündüz 6-10° isti olacaq.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Paşinyan Hayastanı borc içində batırır

Ölkənin yoxsulluq indeksində kəskin artım müşahidə edilib

Hayastanda sosial-iqtisadi vəziyyətin təhlili aydın şəkildə göstərir ki, ölkədə inflyasiya böyük sürətlə dərinləşdiyi təqdirdə, əhalinin maddi gəlirlərində hansısa artım yoxdur. Yaranan fərq nisbəti insanların durumunun daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddinə yaşamasına səbəb olmaqdadır. Rəsmi dairələr də inflyasiya prosesinin nəzərdən çıxmadığını, vəziyyətin ağırlaşdığını etiraf edirlər.

Elə mövcud hakimiyyətin sərəştesizliyinin nəticəsidir ki, iqtisadçılar 2024-cü ilin də ölkə üçün yaxşı heç nə vəd etmədiyini diqqətə çatdırıblar. Məsələ bundadır ki, ölkədə ötən il sosial-iqtisadi vəziyyətdə müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əhalinin maddi gəlirlərində artım qeydə alınmayıb. Yaranan fərq nisbəti vətəndaşların sosial vəziyyətinin daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olubdur.

Hayastan statistika idarəsinin məlumatına görə, 2023-cü ildə ötən illərlə müqayisədə ölkədə yoxsulluq indeksində kəskin artım müşahidə edilib. Əgər 2018-ci ildə yoxsulluq səviyyəsi 23,5 faiz idisə, keçən ilin nəticələrinə görə bu göstərici artıq 24,8 faizə çatıb. Baş nazirin orta aylıq əməkhaqqının artması ilə bağlı vədi də çürük çıxıb. Məlum olub ki, sadəcə bir-iki sektorda əməkhaqqının ciddi artımı ümumi tendensiyaya təsir edib, minimum əməkhaqqında isə artım müşahidə edilməyib. Inflyasiya aşağı gəlirli insanların real gəlirlərini də azaldıb.

Paşinyan hökuməti 6 ildir ki, bütün seçkiöncəsi platformalarda əhalinin vəziyyətinin yaxşı olacağına söz verəndə,



bunun tam əksi müşahidə edilib. Məsələn, Hayastanda bu gün əhalinin 60 faizindən çoxu faktiki olaraq adambaşına düşən minimum istehlak səviyyəsinin dövründən də az qazanır. Hazırda Hayastanda minimum əməkhaqqı 75 min dramdır. Minimum yaşayış səviyyəsi isə 80 min dram təşkil edir. Inflyasiya isə artmaqda davam edir, orta pensiya həddi minimum istehlak səviyyəsinin dövründən iki dəfə azdır.

Son vaxtlar xarici borclara görə xidmətli bağlı xərclər də kəskin şəkildə artmaqda davam edir. Tək bu il xarici borclara xidmətlə bağlı xərclərin iki milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Bu rəqəm ötən il müqayisədə 500 milyon dollar çoxdur. Ehtimal edilir ki, cari ildə erməni dövlətinin borcu 655 milyard dram artaraq 5,3 trilyon drama, yəni 13 milyard dollara qatacaq. Son beş il ərzində mövcud hakimiyyət beş milyard dollar borc götürüb.

Bütün sahələrdə iflasa uğrayan Hayastanda işsizlik böhranı da yaşanır. Ölkədə təkcə gənclərin 42 faizi işsizdir. Qeyd olunur ki, həkimlər, tibb bacıları, mühəndislər, müəllimlər, digər peşə və sənət adamları arasında işsizlik hallarına daha çox rast gəlinir. Bu arada daha bir maraqlı məqam işsizlərin arasında qadınların sayının getdikcə artmasıdır.

Hesab edilir ki, Hayastanda işsizlər arasında kişilərin azlıq təşkil etməsi təbii doğurmalıdır. Çünki kişilərin əksəriyyəti öz ailəsini dolandırmaq məqsədilə ölkəni tərk edərək Rusiyaya və digər ölkələrə üz tutublar. Ermənistan xarici ölkələrə gedənlərin sayı bir milyonu ötib. Belə halda isə artıq iflic vəziyyətində olan Ermənistan iqtisadiyyatının rəqabətə davamlılıq reytinqi aşağı düşmüşdür.

Elçin CƏFƏROV,
"Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin deputatı, İntizam komissiyasının sədri Eldar İbrahimov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin vəzifə səlahiyyətlərini müvəqqəti icra edən - sədr müavini Rafiq Aslanova özizi

ZAKİR ASLANOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov, Həmkarlar İttifaqı Təşkilatı və kollektivi Milli Aerokosmik Agentliyi kadrılar şöbəsinin rəisi Mahir Cəfərova qardaşı

ƏLİ QAFAR OĞLU
CƏFƏROVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Milli Məclisin İşlər müdiri Firudin Hacıyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Famil İsmayılova anası

ŞƏFİQƏ XANIMIN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi komitənin əməkdaşı Aygün Cəbrayıllova atası

YASƏF CƏBRAYILOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi agentliyin "Hüquqi Təminat və İnsan Resursları İşinin Təşkili" İdarəsinin rəisi Şahbaz Qasimova qardaşı

VİLAYƏT QASIMOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	Humanitar siyasət şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotoilustrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə,
"Azərbaycan" nəşriyyatı,
IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompiüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 3881
Sifariş 279

Qiyməti 60 qəpik